

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 055 (5775) 29 mart 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik"

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla
əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib



“Biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik”

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. AZERTAC xəbar verir ki, dövlətimizin başçısı müşavirədə çıxış edib. Prezident İlham Əliyev öz çıkışında qeyd edib ki, yanığın səbəbləri tam araşdırılacaq:

“Martın 26-da ticarət mərkəzlərinin birində yanım baş vermişdir. Xoşbəxtlikdən insan itki olmayışdır. Ancaq o ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəymışdır. Yanığın səbəbləri araşdırılır, bu gün ilk məlumat veriləcəkdir və əminəm ki, tam araşdırılacaqdır. Eyni zamanda, biz sahibkarlarla problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyiş. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik.

Dünən Nizami Rayon icra Ha-



“Biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər”

Kimiyyətində sahibkarlarla görüş keçirilib. Bu gün səhər ikinci görüş keçirilib və onlara deyilib ki, dövlət onlara dəstek və yardım göstərəcəkdir. Belə hadisələr baş verir. Əlbəttə ki, səbəblər tam araşdırılmalıdır və operativ olaraq dövlət sahibkarlara öz maddi yardımını göstərməlidir. İqtisadiyyat Nazirliyi ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşməlidir, onların problemlərini dinləməlidir və onlara dəstek göstərməlidir. Maliyyə Nazirliyi operativ olaraq, ilkin maliyyə vəsaiti ayırmalıdır ki, sahibkarlara bu vəsaitin verilməsi təmin edilsin. Bununla bərabər, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi yanmış malların qiymətini sahibkarlarla birlikdə araşdırmalıdır, aydınlaşdırılmalıdır və bizdə bu məsələ ilə bağlı dəqiq məlumat olmalıdır.

Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Misal üçün, bu yaxınlarda Şamaxı, İsləmli, Ağsu rayonlarında baş vermiş

zəlzələ nəticəsində minlərlə ev ziyan dəyiş və heç bir ev sığorta lanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Artıq evlərin tikintisi başlamışdır və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara təqdimetmə mərasimi keçirilmişdir. Bütləyikdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq.

Azərbaycan çox güclü sosial siyaset aparır. Bu siyaset özünü müxtəlif sahələrdə bürüze verir. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüsler nəticəsində 3 milyondan çox insan bu programla əhatə olunur. Deyə bilərəm ki, dünənda belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasetimizdir, biz bu siyasetə sadıq və bunu bütün sahələrdə aparacaqıq. Ona görə, baş vermiş yanığınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çekən, maddi ziyan dəyen sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik.

Məsələni tam araşdırıb təklifləri vermək üçün komissiya yaradılacaq. Əlbəttə ki, komissiya bir müddət işləyəcək. Ancaq biz operativ olaraq sahibkarlara ilkin mərhələdə maddi dəstək göstərməliyik ki, onlar bu vəziyyətdən çıxa biləsinlər. Gələcəkdə onları işlə təmin etmek üçün müvafiq addımlar atılacaq. O ki qaldı, ticarət mərkəzinin sahibkarlarının fəaliyyətinə, əlbəttə ki, onlar dövlət tərəfindən sahibkarlara veriləcək məbləğin ödənilməsini tam təmin etməlidirlər və edəcəklər. Ancaq nəzərə alsaq ki, biz istəyirik məsələ tezliklə öz həllini tapsın, bu məqsədlə, yənə də dediyim ki, dövlət dərhal öz dəstəyini göstərməlidir.”

Sonra fəvqələdə hallar naziri Kəmaləddin Heydərov yanığının başverme səbəbləri, əhatə dairəsi və həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Nazir bildirdi ki, hadisədən dərhal sonra operativ olaraq yanğınsöndürənlər hadisə yerinə yaxınlaşıb və ilkin tədbirlər həyata keçirilib. Yanığının mənbəyinin ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönerxana-dan başladığını deyən Kəmaləddin

Heydərov qeyd etdi ki, yanığının başverme anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında da eks olunub. Yanığının söndürüləməsinə 35 yanğınsöndürən maşının və 3 helikopterin cəlb olundığını deyən nazir bildirdi ki, ticarət mərkəzində yanım tehlükəsizliyi qaydalarına in迪edək əməl olunmayıb. Kəmaləddin Heydərov dedi ki, Fövqələdə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzine və rayon icra həmkiriyətine müvafiq müraciətlərin olunmasına baxmayaraq, burada yanım tehlükəsizliyi və digər tehlükəsizlik tədbirləri görülməyib və bu məqsədə tələb olunan hidrantlar qoyulmayıb. Malların anbarlarında düzgün yerləşdirilməməsi və binanın alkaponla üzənməsi yanığın daha da şiddetlənməsinə səbəb olub.

Nazir hadisənin fəsadlarının aradan qaldırılması və yanığının etraf binalara keçməməsi üçün bütün lazımi tədbirlərin operativ görüldüyü vurğuladı. O, hadisənin başverme səbəblərinin araşdırılması məqsədile qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməcəyini və əldə edilən ilkin materialların komissiyaya təqdim ediləcəyini bildirdi.

Baş prokuror Zakir Qaralov hadisə baş verən andan müvafiq qurumların birgə səyəri nəticəsində vəziyyətin nəzarətə alındığını, insanların həmin erazidən texliyə edildiyini bildirdi. Baş prokuror hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi üzrə cinayət işinin qaldırıldığını, yanım-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəə-naslıq ekspertizalarının təyin olunduğu dedi, qısa vaxtda yaranmış istintaq-əməliyyat qrupu tərəfindən bu ekspertizaların həyata keçiriləcəyini vurğuladı. Zakir Qaralov hadisə ilə bağlı sahibkarların dindirilməsi və ilkin ifadələrin alınması istiqamətində işlərin görüləcəyini qeyd etdi, istintaqın gedişi ilə bağlı vaxtaşırı dövlətimizin başçısına məlumat veriləcəyini bildirdi.

Daxili işlər naziri Ramil Usubov məlumat verərək dedi ki, yanım baş verdiqdən dərhal sonra Daxili İşlər Nazirliyinin və Baş Polis idarəsinin rəhbərliyi və şəxsi heyəti hadisə yerinə gedib və qarşıda duran vəzifələrlə bağlı operativ tədbirlər görüblər. Belə ki, yol polisi əməkdaşları yanğınsöndürənlərin hadisə yerinə vaxtında və manəsiz çatmaları üçün lazımi şərait yaradıb, 400 nəfərdən çox polis əməkdaşı hadisə yerində təhlükəsizlik tədbirlərinin təmin olunmasına cəlb edilib, əhalinin oradan uzaqlaşdırılması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı zəruri tədbirlər görülləb.

“Biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik”

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib

Əvvəli Səh. 2

Ramil Usubov yanığının baş verməsi ilə bağlı müşahidə kameralarının qeydlərinin müvafiq qurumlara təqdim olunduğunu bildirdi. Dövlətimizin başçısının tapşırığı ilə yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyi əməkdaşlarının da təmsil olunacağını vurğulayan nazir tapşırıqların yüksək səviyyədə həyata keçiriləcəyini qeyd etdi.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bir sıra addımların atılacağını bildirdi. Nazir ticarət mərkəzində icarədə olan sahibkarlara dəyən zyanın müəyyənleşdirilməsi ilə bağlı görüşlərin keçirildiyini və zyanla əlaqədar ilkin məlumatların alındığını diqqətə çatdırıldı. O, sahibkarlara bir neçə istiqamətdə ilkin dövlət dəstəyinin göstəriləcəyini, müəyyən halda güzəştli kreditlərdən istifadə ilə bağlı mexanizm üzərində də işləniləndiyini, sahibkarların yeni ticarət mərkəzi tikilənə qədər digər ticarət mərkəzlərində yerləşdirilməsi istiqamətində işlərin aparıldığı vurğuladı.

Nizami Rayon icra Hakimiyyətinin başçısı Arif Qasimov yanğınlı əlaqədar yerli icra hakimiyyəti tərəfindən həyata keçirilen tədbirlər barədə məlumat verdi. O, dünən və bu gün sahibkarlarla operativ görüşdükələrini, dəyən zyanın aradan qaldırılması məqsədile dövlət tərəfindən ilkin maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Prezidentin tapşırıqlarını onlara çatdırıqlarını dedi və sahibkarların bu xəbəri yüksək minnetdarlıq hissi ilə qarşılıqlarını vurğuladı.

Müşavirəyə yekun vuran Prezident İlham Əliyev bildirib ki, bütün ticarət mərkəzlərində ciddi təftiş



“Azərbaycan çox güclü sosial siyaset aparır. Bu siyaset özünü müxtəlif sahələrdə bürüzə verir”

işləri aparılmalıdır, təhlükəsizlik tədbirləri gücləndirilməlidir:

“Bir daha demək istəyirəm ki, ilk növbədə, yanığın səbəbləri tam araşdırılmalıdır. İlkin versiyalar var. Kamera müşahidəsi də deməyə əsas verir ki, yanım haradan başlayıb. Bunu nəzərə alaraq yekun rəy əlbəttə ki, təqdim olunacaq. Eyni zamanda, bütün ticarət mərkəzlərində ciddi təftiş işləri aparılmalıdır, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar, Bakı Şəhər icra Haki-

miyyəti, rayon, şəhər icra hakimiyətləri bu işlərlə çox ciddi məşğul olmalıdır. Təhlükəsizliklə bağlı olan bütün məsələlər ən yüksək standartlarda təmin edilməlidir.

Sahibkarlara gəldikdə, bir daha demək istəyirəm ki, dövlət onların yanında olacaq. Onlara artıq bu məlumat verildi. Maliyyə dəstəyinin göstərilməsi operativ qaydada təşkil edilməlidir və müvafiq göstəriş verilib. Eyni zamanda, burada da qeyd olunduğu kimi, onlara güzəştli şərtlərlə kreditlər verilməlidir, dəyimiş zyan dəqiq hesablan-

malıdır. Onların bu gün fealiyyətdə olan digər ticarət mərkəzlərində yerləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir ki, işsiz qalmaların.

Beləliklə, hesab edirəm, görülü müş və görülecek tədbirlər nəticəsində sahibkarlar bir daha görecəklər ki, dövlət hər zaman onları dəstəkləyir. Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fealiyyəti ilə bağlıdır.

Azərbaycanda indi sahibkarlar sinfi yaradılıb. Sahibkarlar müxtəlif

Rəsmi xronika

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətini təbrik edib.

Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmesi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Avstriyada işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Avstriya Respublikasına işgüzar səfərə gəlib.



29 mart 2019-cu il

Azərbaycan-Avstriya münasibətləri uğurla inkişaf edir

Prezident İlham Əliyev Avstriyanın vitse-kansleri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Martin 28-də Vyanada Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Straße ilə görüşüb. AZERTAC-in xüsusi müxbiri xəbər verir ki, Avstriyanın vitse-kansleri ilə Bakıda keçirdiyi görüşü məmənuniyyətla xatırladan dövlətimizin başçısı həmin görüşdə ikitərəfli əməkdaşlıqla dair geniş fikir mübadiləsi aparıldığı dedi. Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildiren Prezident İlham Əliyev bu ölkəyə səfərinin, həmçinin vitse-kanslerlə görüşünün əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı.


Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Straße ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşünün ve apardığı səmərəli müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verdiyini ifadə etdi.

Söhbət zamanı Azərbaycan ile Avstriya arasında iqtisadi-ticarət

münasibətlərinin genişləndirilməsi məqsədilə əməkdaşlıq formatlarının yaradılması teşəbbüslerinə toxunuldu, bu çərçivədə iki ölkənin dövlət qurumları ve işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin önəmi vurgulandı. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.



Azərbaycan və İtaliya Xarici İşlər nazirləkləri arasında siyasi məsləhətləşmələr aparılıb



Martin 27-28-də Azərbaycanın xarici işlər naziri Ramiz Həsənov İtaliyada səfərdə olub. Bu barədə AZERTAC-a Xarici İşlər Nazirliyinin metbuat xidmetindən məlumat verilib.

Səfər zamanı Ramiz Həsənov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Emanuela Del Re, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Elizabeth Belioni və İtalya Prezidentinin diplomatik müşaviri səfir Emanuela D'Alessandro ilə görüşlər keçirib, Azərbaycan və İtaliya Xarici İşlər nazirləkləri arasında siyasi məsləhətləşmələr aparılıb.

Görüşlərdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmənunluq ifadə olunub, Prezident İlham Əliyevin İtaliyaya səfərlərinin, ötən il Prezident Sercio Mattarellanın ölkəmizə, Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya səfərlərinin iki ölkə arasında strateji tərəfdəşligin

daha da möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub, yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin dərinləşməsinə davam etdirilməsinin vacibliyi bildirilib.

İkitərəfli iqtisadi əlaqələrin de yüksək səviyyədə olmasına, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdası, ölkəmizin isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda italyan mallarının ən böyük idxləçisi olmasına, çoxsaylı italyan şirkətlərinin Azərbaycanın müxtəlif sektorlarında uğurlu fəaliyyətindən məmənunluq ifadə olunub. İqtisadi əlaqələrin daha da dərinləşməsi üçün prioritet istiqamətlər, o cümlədən enerji, neft-kimya, infrastruktur, nəqliyyat, rabitə, yüksək texnologiyalar və s. sektorlardakı imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti, bu dəhlizin tərkib hissəsi olan Trans-Adriyatik boru kəmərinin tikintisi ilə bağlı işlərin razılaşdırılmış qrafik üzrə vaxtında yekunlaşdırılmasının vacibliyi bildiril-

lib, boru kəmərinin istismara verilməsinin iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə əlavə töhfə verəcəyi qeyd olunub.

Mədəniyyət, elmi-akademik, təhsil sahələrində mübadilələrin daha da gücləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin faydalı olduğu qeyd edilib. İtaliya tərəfi iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fonduñun fəaliyyətini yüksək qiymətləndirib, bu xüsusda həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.

Görüşlərdə regional mövzulara da toxunulub. Nazir müvəvvi Ramiz Həsənov Ermənistanın Azərbaycana qarşı hərbi tacavüzünün acı nəticələri, münaqışının həlli istiqamətində aparılan danışıqlar prosesinin cari vəziyyəti və ölkəmizin mövqeyi ilə bağlı məlumat verib. Həmçinin Azərbaycan-İtalya İttifaqı əməkdaşlığına İtaliyanın töhfələri, Azərbaycan və Avropa İttifaqı arasında mövcud olan strateji tərəfdəşligin hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə aparılan danışıqlar, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq kesb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Ramiz Həsənov İtalya Senatının xarici əlaqələr komissiyasının sədri senator Vito Petrocelli və Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri deputat Marta Grande ilə də görüşlər keçirib. Görüşlərdə Azərbaycan-İtalya parlamentlərarası əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu xüsusda ötən il İtalya Senatının sədri Maria Elisabetta Kasellatinin Azərbaycana rəsmi səfərinin, her iki ölkənin parlamentində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının fəaliyyətinin Azərbaycan və İtaliya arasında müxtəlif sahələrdə əlaqələrə töhfə verdiyi qeyd olunub.

Daşkənddə MDB Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası keçirilib

Martın 28-də Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) 81-ci iclası keçirilib.

AZERTAC xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan, Türkmenistan, Özbəkistan, Ermənistanın sərhəd qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, SQKŞ-nın Əlaqələndirmə Xidmətinin, MDB İcraiyyə Komitesinin, Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun üzvü və beynəlxalq təşkilatların temsililəri iştirak ediblər.



MDB İcraiyyə Komitesinin sədri-icraçı katib Sergey Lebedev iclasda çıxış edərək Birliyin sərhədlərindeki vəziyyət haqqında məlumat verib.

Görüşdə Mərkəzi Asiya regionundakı dövlətlərin xarici sərhədlərində vəziyyət, MDB ölkələri arasında əməkdaşlıq programı, 2021-2025-ci illərdə Birliyin xarici sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi, birgə xüsusi sərhəd əməliyyatlarına hazırlıq, 2020-ci ilde Şuranın iş planının layihəsi və digər məsələlər müzakirə olunub.

İclasda, həmçinin müvafiq sahədə birgə elmi-tədqiqat fəaliyyətinin aparılması, bir sıra təşkilat və kadrlar məsələlərinə də baxılıb. Şuranın növbəti iclasının bu ilin ikinci yarısında Belarusda keçirilməsi qərara alınıb.

"Diqlas" ticarət mərkəzində baş vermiş yanğın Azərbaycan Prezidenti tərəfindən xüsusi nəzarətə götürülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtin Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınlı bağlı başlanılmış cinayət işi üzrə Baş Prokurorluğun, Fövqələde Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Bu barədə AZERTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Cinayet işinin icraati Azərbaycan Respublikası baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Hazırda Cinayet Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələre səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələre səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayət işi üzrə hadisənin başverme səbəblərinin, sahibkarlara dəymış ziyanın, eləcə də cinayəti törətməkdə təqsirlər şəxslərin müeyyənlenəşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Yanğın nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Nizami Rayon Prokurorluğunda yaradılmış Qərar-gahın 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.



Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan sosial islahatlar barədə məlumatlar verilib



diplomatik korpus nümayəndələri ilə "Azərbaycan Respublikasında sosial islahatlar" mövzusunda görüş keçirilib. Görüşdə beynəlxalq qurumların ölkəmizdəki nümayəndəliklərinin rəhbər şəxsləri de iştirak edib.

AZERTAC xəber verir ki, emək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial islahatlar programının milli emək, məşgulluq, sosial müdafiə sisteminin güclənməsinə və əhətə dairəsinin genişlənməsinə imkan verdiyini deyib. O, dövlət başçısının 2018-ci il 9 avqust tarixli Fermanı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayaniqli və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və "DOST" mərkəzlərinin yaradılması istiqamətində aparılan işləri qeyd edib. S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan "DOST" layihəsi məşgulluq, emək, sosial müdafiə və təminat sahələrində xidmətlərin innovativ həllərin tətbiqi üzərində, "bir pəncərə", həmçinin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilməsinə, vətəndaş məmənluğunu artırılmasına şərait yaradır.



Azərbaycanda mövcud olan təhlükəsizlik və gender bərabərliyi amili ölkənin müasir məsələman demokratiyasının parlaq nümunəsi kimi beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir. AZERTAC xəber verir ki, bu fikir ABŞ-in Merilend və Boston universitetlərinin mezunu olan Vadim Qusmanisin Avropada geniş oxucu auditoriyasına malik "EurActiv" xəber portalında yayılmış "Şərqlə Qərb Azərbaycanda qovuşur" adlı məqaləsində yer alıb.

Müəllif qeyd edir ki, bu bahar İsraildən minlərlə yəhudilər, o cümlədən Avropanın xristianlar Pasxanı qeyd etmək üçün bir həftəlik Azərbaycanın paytaxtı Bakıya üz tutacaqlar. Yəhudilərin və xristianların ən çox seyahət edəcəkləri ölkə kimi Azərbaycanı seçməleri əbəs yere deyil. Belə ki, əhalisi əsasən məsələnlərdən ibarət olan Azərbaycanda əsrlər boyu mövcud olan dini toleranslı, döyüvilik, multikultural-

"EurActiv" portalı: "Şərqlə Qərb Azərbaycanda qovuşur"



lizm ənənələri sayəsində yəhudilər və xristian icmaları həmişə əmin-əmənlik şəraitində yaşayırlar.

Məqalədə böyük լույս Yolunun

kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyinin onu müxtəlif mədəniyyətlərin bir araya gəlməsinə və birlikdə inkişaf etdiyi məkana əvvəlindən şərait yaratdığı qeyd olunur. Müəllif XIX əsrin sonu, XX əsrin əvvəlində Azərbaycanın neft bumu yaşadığını, neft və qaz sənayesini inkişaf etdirməyə təkan veren bu prosesin dünyadan hər yerindən investorları və işçiləri ölkəyə cəlb etdiyini diqqətə çatdırır.

Yazıda, həmçinin Azərbaycanda qadınların ölkənin içtimai-siyasi həyatında fəal şəkilde rol oynamalarına diqqət yetirilir. Müəllif məsələman Şərqiñde ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yaradığını vurğulayaraq, müasir Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunmuş bir çox dəyerlərin,

Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlarla görüş keçirilib

Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlarla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 28-de görüş keçirilib. Bu barədə AZERTAC-a Nizami Rayon İcra Hakimiyətin-dən məlumat verilib.

Rayon icra hakimiyətin-də keçirilən görüşdə Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdürü Hüseyin Mövsümov, sektor müdürü Tağı Tağıyev, Nizami Rayon İcra Hakimiyətinin başçısı Arif Qasimov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Fövqələde Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrail Əliyev, vergilər nazirinin müşaviri Elçin Məmmədov, Kiçik və Orta Biznesin İnkıfəti Agentliyinin sədrinin birinci müavini Natiq Həsənov, Nizami rayon prokuroru Perviz İbəyev və rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov iştirak ediblər.

Rayon icra hakimiyətinin başçısı Arif Qasimov məlum hadisə ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin aidiyyəti qurumları tapşırıqlarını zərərçəkən sahibkarlara çatdırmaq üçün sözü Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdürü Hüseyin Mövsümova verib.

Hüseyin Mövsümov "Diqlas" ticarət mərkəzində yanğın başlanan andan hadisənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ciddi nəzərəti altında olduğunu bildirib. Şöbə müdürünin müavini dövlətimizin başçısının tapşırıqlarını diqqətə çatdıraraq qeyd edib ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumların və zərərçəkən sahibkarların nümayəndələrindən ibarət komissiya təşkil ediləcək. Ədaləti araşdırma aparılaraq zərərçəkən hər bir sahibkara dövlət tərəfində yardım göstəriləcək. Görüşdə iştirak edən sahibkarlar Prezident İlham Əliyevi hər zaman dəstəklədiklərini və dövlətimizin başçısının onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, zərərçəkən sahibkarlar martın 27-de Nizami Rayon İcra Hakimiyətinin başçısı Arif Qasimov tərəfindən qəbul edilib və onların fikirləri dinlənilib.

Ukrayna Xarici İşlər Nazirliyi vətəndaşlarına Azərbaycanın işgal olunmuş ərazilərinə qanunsuz səfəri qadağan edib

Azərbaycanın Ukraynadakı səfirliliyinin səfəri nəticəsində Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında Ukrayna vətəndaşları üçün Azərbaycan Respublikasının işgal edilmiş ərazilərinə giriş qaydaları ilə bağlı məlumat yerləşdirilib. AZERTAC xəber verir ki, xəbərdarlıq məlumatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonuna (Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli) qanunsuz səfərlərin qəti qadağan olunduğu vurğulanır. Bildirilir ki, həmin ərazilərə yalnız Azərbaycanın rəsmi qurumlarının icazəsi ilə sefer etmək mümkündür. Əks halda, qanunu pozan ukraynalılar Azərbaycan üçün "persona non-grata" elan ediləcək və ölkəyə buraxılmayacaqlar. Bundan başqa, Ukrayna XİN bəyan edir ki, Azərbaycan hökumətinin icazəsi olmadan qeyd olunan ərazilərdə hər hansı hüquqi və fiziki şəxsin kommersiya işi ilə məşğul olması qəti qadağandır.



en başlıcası, vətəndaşın esas hüquq və azadlıqlarını təşkil edən qanunların məhz Cümhuriyyətin dövlətçilik ənənələrinə söykəndiyini bildirir. O, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qadınlara səsvermə hüququ verən öncül dövlətlərdən biri olmasının, həmçinin müsəlman dünyasında ilk opera teatrının vətəni kimi zəngin mədəni irsə sahib olmasının ölkə vətəndaşının qurur mənbəyi olduğunu bildirir.

Müəllif son dövrlərə Azərbaycanda həyata keçirilən mütərəqqi siyasi və iqtisadi islahatlar nəticəsində baş verən inkişaf proseslərin-dən bəhs edir, bunun yeni sərmayə və texnologiyaların ölkəyə gəlməsi-nə təkan verdiyini vurğulayır. O, ölkədə ümumi daxili məhsulun dəfələrə artığını diqqətə çatdırır.

Məqalədə, həmçinin "ASAN xidmət" mərkəzlərinin fealiyyətdən söhbət açılır. Bildirilir ki, "ASAN xidmət" vətəndaşlara vaxt itirmədən, heç bir bürokratik engelle üzləşmədən müxtəlif xidmətlərdən istifadə etməyə imkan yaradır. Müəllif Azərbaycanda biznes mühiti-nin daha da yaxşılaşdırılması, iş adamları üçün daha yaxşı şəraitin yaradılması, ölkənin iqtisadi və maliyyə sisteminin daha da şəffaflaşdırılması və bürokratik engellərin aradan qaldırılması ilə bağlı fikirləri də diqqətə çatdırır.

Sonda qeyd edilir ki, bu gün Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif mədəniyyətlərin, konfessiyaların və ideyaların qovuşduğu bir məkana çevrilib və ölkə vətəndaşları da bundan qurur duyurlar.

Birləşmiş Millətlər Təşkilatının baş katibinin köməkçisi, BMT-nin İnkışaf Programı (BMTİP) rəhbərinin müavini və BMTİP-in Avropanın MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Spolyarçı Eqqer Azərbaycana səfəri çərçivəsində VII Global Bakı Forumunda, Bakının Xəzər rayonunda yeni Qadın Resurs Mərkəzinin açılışında iştirak edib, vətəndaşlara dövlət xidmətlərinin və özəl sektor xidmətlərinin "bir pəncəre" prinsipi ilə təqdim olunduğu "ASAN xidmət" mərkəzinin işi ilə tanış olub. Miryana Spolyarçı Eqqer Bakıya səfərinin nəticələri, həmcinin qurumun özəl kəmizdəki fəaliyyəti və həyata keçirilməsi nəzərdə tutulan birləşmiş layihələr barədə AZERTAC-in suallarını cavablandırıb.

- Azərbaycanın ev sahibliyi etdiyi VII Global Bakı Forumunda "Dünyanın yeni xarici siyasəti" mövzusu müzakirə edildi. BMT-nin İnkışaf Programı dünyanın yeni xarici siyasətini necə görmək istiyir?

- Biz, qlobal problemlərin çox vaxt izolyasizm və skeptisizm halları ilə üzüldiyi bir dövrdə yaşayıraq. Birləşmiş Millətlər Təşkilatının və onun institutlarının önemli yer tutduğu çoxtərəflilik prinsipinin getdikcə dərinleşən millətçilik hissələri və parçalanma hallarının yüksəlen dalgası ilə tehlükə altına alındığı bir dövrdə yaşayırıq. Faktiki olaraq, BMT və onun agentlikləri kimi qlobal strukturlar yetmiş il əvvəl - Birinci Dünya müharibəsindən sonra daha çox bərpa, süh, stabillik və beynəlxalq əməkdaşlığı duyulan ethiyacılara cavab olaraq təsis edilmişdi. Təşkilat həmin vaxtdan bəri insanların həyatının xilas edilməsi, iqtisadi və sosial tərəqqiye nail olunması, insanların onurlarla bağlı qərarlarda iştirakının təşviq edilməsi, dövlətin insanlara göstərdiyi xidmətlərin təkmilləşdirilməsi və müharibələrin qarşısının alınması sahələrində təsdiqlənmiş nailiyyətlər elde edib. Lakin bu mühüm mərhələlərə baxmayaraq, ölkələrin daxilində və xaricində inamın zəifləməsi, insanların siyasi institutlara etibarının itməsi və daha az əməkdaşlıq etməyə meylli olmasının sebebindən, eyni zamanda, mürəkkəb qlobal problemlərin artdığı bir vaxtda bütün çoxtərəflilik (yeni, bir neçə ölkəni bir araya gətirən beynəlxalq sistemlər) böyük gerginlik altındadır. Bu meyllər və münasibətlər ölkələrin xarici siyasetlərinin formallaşmasına da böyük rol oynayır.

Əslində isə məhz indi qlobal əməkdaşlığın daha da gücləndirilmesi vaxtı gelib çatıb. Miqrasiya, artmaqdə olan qeyri-bərabərlik halları və iqlim deyişikliyi kimi dünyəvi məsələlər bu nu tələb edir. Bu cür qlobal riskləri birtərəfli, hətta ikitərəfli şəkilde def etmek artıq dayanıqlı sayılır. İnkışaf üçün çoxxəmlli əməkdaşlıq, o cümlədən regional əməkdaşlığın genişləndirilmesi vacibdir.

Nə üçün məhz Bakı və ne üçün indi? Ona görə ki, inkışaf şimal-cənub yönümlü və birtərəfli xət üzərində olmur. Burada çoxşaxəli məraqları və müxtəlif tərəflərin mövcudluğunu, onların müxtəlif təcrübələrinin də nəzərə almaq lazımdır. Bu baxımdan yuxarı-orta gelirlər ölkələrin, həmçinin Azərbaycanın öz təcrübəsinin dünyanın digər ölkələri ilə bölməsi böyük maraq kəsb edir. Əsas məqsəd bu təcrübələri paylaşmaqla ümumi problemlərin çözülməsində ölkələrin bir-birinə dəstək göstərə biləməsidir. Bunu üçün millətlərərlə əlaqələrin daha da gücləndirilmesi vacibdir ki, onlar da öz növbəsində ümuməşəri problemlərin həlli yollarını tapmaqdə yardım edə bilərlər. Bu, ümuməşəri problemlərə aiddir. Həmin problemlərə iqtisadiyyatın şaxələndirilmesi, heç kim gerida qalmışın prinsipinə uyğun olaraq milli inkışaf programlarının hazırlanması, enerjidən səmərəli istifadə, əhalinin zəif qruplarının qərar qəbul etmədə iştirakına və resurslara bərabər çıxış imkanına malik olmaları üçün şərait yaradılması daxildir. Bunlar isə, öz növbəsində, ölkələrin effektiv xarici siyaset strategiyalarını və milli inkışaf planlarını qurmaları üçün ümumdünya platforması olan və menim bu gün xüsusi vurğulamaq istədiyim Dayanıqli İnkışaf üzrə yeni Qlobal Gündeliyin esas ideyalarıdır.

2015-ci ildə Nyu-York şəhərində dünya liderlerinin qəbul etdiyi Dayanıqli İnkışaf üzrə 2030-cu il Gündeliyi insanlar, planet və tərəqqi üçün məqsədönlü plan müəyyənəşdirdi. Dayanıqli İnkışaf Məqsədləri (DIM) 2016-ci ilin yanvar ayında qüvvəyə mindi. Məqsəd yoxsulluq və bərabərsizlik hallarından tutmuş, aclişa-

BMT rəsmisi: "Azərbaycanın global əməkdaşlıq təcrübəsini digər ölkələrlə bölüşməsi böyük maraq kəsb edir"



və xəstəliklərə, zorakılıq və münaqışlərə, iqlim deyişikliyi və fəlakət risklərinə qəder, dövrümüzün inkışafla bağlı mühüm problemlərini həll etməkdir.

2030-cu il Gündeliyi ümumi gündəlikdir. Onun məqsədi bizim həyat, işləmək və iş qurmaq tərəzimizi ele bir şəkildə dəyişməkdir ki, dayanıqlı, inklüziv və dinc cəmiyyətlər qura bilək. Qisaca olaraq, yeni Gündəlik hər kimin geride qalmamasını qarşıya məqsəd qoyub.

Ötən illər ərzində, biz inkışafla bağlı hər bir fəaliyyətdə Dayanıqli İnkışaf Məqsədlərinin yeri yetirilməsinin nəzərə alındığının sahidi olmuşuq. Ölkələr öz milli inkışaf planlarını və hökumət proqramlarını DİM-lərdəki hədəflərə uyğunlaşdırırlar. Buna nail olmaq üçün maliyyə resurslarının səfərber edilməsinin yeni innovativ yollarını müəyyənəşdirirler. Tarixdə ilk dəfədir ki, bütün ölkələr vahid ümumi inkışaf programını rəhbər tuturlar. Bu, bütün dünyani da perspektivli və dayanıqlı inkışaf yoluna çıxarmaq üçün unikal bir imkandır.

BMT-nin aparıcı inkışaf agentliyi olaraq, BMTİP, dünyada Dayanıqli İnkışaf Məqsədlərinin yerinə yetirilməsində ölkələrə kömək etmək üçün özünəməxsus imkanlara malikdir. Bizim baxışımız budur - hamı üçün, hər yerde DİM-lərə nail olmanın təmin etmək üçün unikal imkanların yaradılmasına kömək göstərmək.

- *İnformasiya və kommunikasiya texnologiyalarının inkışaf etdirilməsi Azərbaycanın iqtisadi siyasətində prioritetlərdən biridir. Azərbaycan 6 il əvvəl kosmik ölkələr sırasına daxil olub. BMT Azərbaycanın kibertəhlükəsizlik sahəsində imkanlarını necə qiymətləndirir?*

- BMTİP informasiya-kommunikasiya texnologiyalarının inkışaf etdirilməsi Azərbaycanın iqtisadi siyasətində prioritetlərdən biridir. Azərbaycan 6 il əvvəl kosmik ölkələr sırasına daxil olub. BMT Azərbaycanın kibertəhlükəsizlik sahəsində imkanlarını necə qiymətləndirir?

Azərbaycan özünün IKT portfelinə və elektron hökumətin daha geniş tətbiqi ilə bağlı dəyişikliklərin aparılmasına böyük yatrımlar edib. Məsələn, "ASAN xidmet" bunun barız nümunəsidir. Diger bir nümunə isə öten ilin sonunda Azərbaycanda BMTİP və Sosial Innovasiyalar Laboratoriyası tərəfindən yerli universitet və ölkənizdə fealiyyət göstərən transmilli korporasiyalardan biri ilə birgə təmiz texnologiyalara dair ideyaların formallaşdırılması üçün təşkil olunan təlim düşərgəsi (Cleantech Ideation Bootcamp) olub. Bu düşərgə genclərə yaradıcılıq və sahibkarlıq bacarıqlarını aşılamaqla yanaşı, iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində texnologiyalardan istifadəni tələb edir.

BMTİP-in Azərbaycandakı nümayəndəliyi hökumətlə birləikdə on ildən artıq müddətde deyəri 50 milyon ABŞ dollarından çox olan layihələrlə regionda ən böyük elektron idarəetmə proqramlarını işleyib. BMTİP və Neqliyyat, Rəsəd və Yüksək Texnologiyalar Nazirliyi hazırda Azərbaycanda İKT sistemlərinin və infrafstrukturun modernləşdirilməsi və təkmilləşdirilmesi sahəsində birgə layihə heyata keçirirlər. Bu birgə seyrlər informasiya və kommunikasiya texnologiyalarının faydasını ölkənin en ucqar erazilərində yerləşən icmalara doğru genişləndirməye və telekommunikasiya operatorları, müəssisələr və informasiya texnologiyaları sahəsində fealiyyət göstərən şirkətlər üçün informasiya təhlükəsizliyini artırmağa yönəlib.

Layihənin əsas uşurlarından biri ölkənin ilk Data Mərkəzinin - dövlət təşkilatları və özəl qu-

rumalar üçün məlumat saxlama xidmətinin təsis edilməsidir. Bununla da, Azərbaycan Rusiya, Ukrayna və Qazaxistandan sonra keçmiş sovet ölkələri arasında Data Mərkəzinin təsis edən dördüncü ölkə olub. Eyni zamanda, mənim Cənubi Qafqaza rəsmi səfərimin bir hissəsi olaraq Azərbaycana səfərim çərçivəsində keçirilən Regional Internet idarəciliy Forumu BMTİP-in hökumətlə birgə təşkil etdiyi əməkdaşlıq tədbiri idir. Hər il təşkil olunan Forum bu sahədə çalışan mühüm peşəkarların inkışaf namine bir araya gəlmələri, məlumatları bölmələri, öyrənmələri, yeniliklər getirmələri və həmiyi elçətan olaraq yeni və daha inklüziv idarəciliy platformalarının yaradılmasına kömək etmələri üçün unikal bir imkana çevrilib.

Bu gün IKT və xüsusən də hamı üçün elçətan olması lazım gələn internet informasiya və tehsil resurslarına, eləcə də sahiyyə xidmətlərinə çıxış imkanı, əhaliyə vaxtlı-vaxtında xidmətlərin göstərilməsi, habelə dəha yaxşı ərzaq istehsalı və paylanması deməkdir. Internet inkışaf üçün bizim bildiyimizdən daha çox şey edə bilər. O, məsələn, kodlaşdırma, robot texnikası və programlaşdırmanın daha geniş spektri üzrə ekspertləri təmin edərək iş yerləri yarada bilər. Informasiya və kommunikasiya texnologiyaları, eyni zamanda, vətəndaşların daha geniş iştirak üçün onlayn dialoq platformalarını təklif edə bilər. Nifrat yaranan çıxışlarla mübarizə aparmaq və şəxsi məlumatları rəqəmsal şəkildə qorumaqda kömək edir, bununla da idarəetmə praktikasının yaxşılaşdırılmasına tekan verə bilir. Internet və texnoloji innovasiyalar hökumət tərəfindən göstərilən xidmətlərin gücləndirilməsində, dövlət sektorunda səmərəliliyin və şəffaflığın artırılmasında mühüm rol oynayır.

- *Azərbaycanda kiçik və orta biznesin, o cümlədən qadın sahibkarlığının inkışafına xüsusi diqqət yetirilir. BMT-nin İnkışaf Programı Azərbaycan hökuməti ilə tərəfdən işlənəcəsində, İsveçrə və Avstriyanın dəstəyi ilə Bakıda və regionlarda Qadın resurs mərkəzləri yaradır. BMTİP-in Avrasiya regional büroşunun rəhbəri olaraq, bu layihənin perspektivləri barədə nə düşünürsüniz?*

- Qadınların inkışaf proseslərinin tərkib hissəsinə çevrilmesi və qərar qəbuletmə prosesinin bütün seviyyələrindən onların iştirakını təmin etmek Dayanıqli İnkışaf üzrə Qlobal Gündeliyin uğurlu olması üçün mühüm şərtlərdən biridir. Gender bərabərliyinin həyatın bütün sahələrinə şəmil edilməsi insan hüquqları və esas azadlıqların təmin olunması deməkdir. Eyni zamanda, gender bərabərliyinin təmin edilməsi iqtisadi artımın da mühüm göstəricisidir. Dünya əhalisinin 50 faizi təşkil edən qadınların iqtisadiyyatda iştirak etmədiyi təqdirdə iqtisadi artım aşağı seviyyədə qalacaq. Biz, BMTİP-də belə düşüñürük ki, qadınlara investisiyanı yarılmasına nəinki tələb olunan düzgün bir addimdır, bu, həm de iqtisadi və maliyyə nöqtəyə-nəzərindən ağıllı addimdır.

Dünyanın bir çox digər yerlərində olduğu kimi, Azərbaycanda da qadınlar və kişilər üçün yaradılan iqtisadi imkanlardakı ferqlərin kökündə patriarxl normalar və ənənəvi gender rolları dayanır. Kişi üçün asanlıqla elde edilə bilən inam, kapital və əlaqələr çox vaxt əksər qadınlardan yan keçir. Bele bir şəraitdə, qadınlara görüşmək, şəbəkə yaratmaq, fikr mübadiləsi aparmaq, tərəfdəşləri ilə irəlilətmək, kapitalı cəlb etmək, inam qazanmaq və peşəkar şəkildə inkışaf etmək üçün imkanların yaradılması insanların həyatında və rifahında mühüm dəyişikliklərə biler.

Azərbaycanın sekkiz rayonunda fealiyyət göstərən və BMTİP-in aparıcı platformlarından olan Qadın Resurs Mərkəzləri kənd yerlərində yaşayan qadınları müstəqil şəkildə biznes fealiyyətinə başlamaq üçün maddi-texniki resurslarla təmin edərək məhz bəle bir iş görüb. Qadın Resurs Mərkəzləri 2011-ci ildən bəri 6 min-dən çox qadına müxtəlif praktiki və ünsiyyət vərdişləri üzrə və peşəkar inkışafla bağlı təlimlər keçib, habelə onlara icma işlərində daha ya-xindan iştirak etmek, şəbəkə yaratmaq və özərinin biznes startaplarını yaratmaq üçün kömək göstərib. Bacarıqların artırılmasına yönəlmış silsilə kurslar qadınlara mühəsibat uçotu və maliyyənin idarə edilməsi, kompüter bilikləri, vəsatı toplama üsulları, insan hüquqları və qadınların iqtisadi hüquqları, tərcüməyi-halın ya-

zılma qaydaları, təqdimat etmək vərdişləri və şəbəkə yaratmaq üsullarını aşılayır. Bu layihələr 150 qadına grant vasitəsilə şəxsi bizneslərinin yaratmaqda yardımçı olub, onları müstəqil sahibkarlıq fealiyyətinə başlamaq üçün lazımi maddi-texniki ləvazimatlarla təmin edib.

Qadın Resurs Mərkəzləri qadınlara şəxsi

təminat və iqtisadi imkanlar axtararkən bir-birindən öyrənmək və bir-birinə dəstək göstərmək mühüm yaradır. Mərkəzlər yalnız sahibkar qadınlara müstəqil sahibkarlıq fealiyyətinə başlamaq üçün dəstək göstərməyib, onlara həm də ailədə inam və beraberliyə nail olmaqdən icmada coxlarına nüməne göstərməkdə kömək edib. Qadın Resurs Mərkəzlərinin bu təcrübəsi Dayanıqli İnkışaf Məqsədlərinin bir hissəsi olaraq gender bərabərliyini artırmaq istəyən hökumətlər, beynəlxalq təşkilatlar, maliyyə qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və digər iştirakçılar üçün mühüm bir örnəkdir.

Cox şədəm ki, Azərbaycanda olduğum müddədə belə bir mərkezin - Bakının Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılışında iştirak etmek mənə nəsib oldu. Bu il dəha 400 qadın Azərbaycan hökuməti, BMTİP və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunun həyata keçirdikləri, İsveçrə və Avstriya hökumətləri tərəfindən maliyyələşdirilən bu yeni müşərək layihəsindən faydalanaq. Bu layihə insanların yaşayışına mühüm dərəcədə müsbət təsir göstərəcək.

- *Inkışaf məqsədlərinə daha tez nail olmaq üçün BMTİP dünyanın 60 ölkəsində Akselerator laboratoriyalarının açılacağını elan edib. Siz innovasiyaların və akselerasiya laboratoriyalarının xüsusi İnkışafla bağlı problemlərin həllinə necə kömək edəcəyini dəqiq şəkildə izah edə bilərsinizmi?*

- BMTİP tədricən inkışaf təşkilatından qlobal şəbəkəyə çevrilir. Biz bunu nə üçün edir? Çünkü XXI əsr üçün uyğun olan inkışaf modellərini, yeni nəsil həll yollarını yenidən düşünmə istəyirik. Bizim hazırkı yanaşmalarımız XXI əsrin problemlərinə qarşı kifayət qədər irəliləyişti təmin etmir. Dünya bizim kimi inkışaf sahəsində çalışan beynəlxalq təşkilatların addımlılarından daha sürətli hərəkət edir. Bu problemlərin effektiv şəkildə həll edilməsi yalnız yeni həll yolları tələb etmir. O, həll yollarını müəyyənəşdirməyin və nələrin yaradılışını təmin etməsi deməkdir. Nifrat yaranan çıxışlarla mübarizə aparmaq və nələrin yaradılışını sürətli şəkildə öyrənməyin təmamilə yeni yollarını tələb edir. BMTİP-in Akselerator laboratoriyaları XXI əsrin inkışaf metodlarını cızmaq, yenidən keşf etmək üçün yaradılır. Təcrid olunmuş qaydada və ya inkışaf sektorunun kiçik bir bucağı olaraq deyil, əksinə, geniş əlaqələr v

Bakıda "İmadəddin Nəsimi və özbək ədəbiyyatı" mövzusunda konfrans keçirilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il "Nəsimi illi" elan edilib. Azərbaycan xalqının çoxşərlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin yaradıcılığının təbliği məqsədilə dövlətimizin başçısının Sərəncamına əsasən ölkə daxilində və xaricdə silsilə tədbirlər keçirilir.

AZERTAC xəber verir ki, belə tədbirlərdən biri də Martin 28-de Beynəlxalq Mətbuat Mərkəzində keçirilib.

"İmadəddin Nəsimi və özbək ədəbiyyatı" mövzusunda konfrans "Kaspı" qəzeti, "Kaspı" Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı giriş sözü ilə açan "Kaspı" Təhsil Şirkətinin təsisçisi ve idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda "Nəsimi illi" elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışaraq bildirib ki, bu, mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın en yüksək göstəricisidir. İmadəddin Nəsimi sözünün qüdrətindən danışan S. Vəliyeva deyib ki, o, Azərbaycan klassik poeziyasını həm məzmun və ideya, həm də yeni janrlarla zənginləşdirən, ona yeni nəfəs gətiren novator bir şair kimi tanır. İmadəddin Nəsimi anadilli poeziyamızda çox gözəl fəlsəfi və lirik şeirlərin kamil nümunələrinin yaradıcısıdır. Bu şeirlər aktuallığını, fikir zənginliyini ində qoruyub saxlayır. Bu, Nəsimi sözünün qüdrətinin təntənəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nəqisoğlu Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin əvəzsiz xidmə-



lərindən danışib. Akademik bildirib ki, mütəfəkkir şair anadilli poeziyamızda fəlsəfi qəzəlin kamil nümunələrinin yaradıcısıdır. O, anadilli lirik şeirləri ile Yaxın və Orta Şərqdə ədəbi məktəb yaradan ilk Azərbaycan şairidir. M.Nağısoylu deyib: "İmadəddin Nəsimi milli varlığımız olan ədəbi dilimizin zənginləşməsi və təkmilleşməsində misilsiz xidmətləri olan qüdretli söz ustasıdır. Onun şeirləri XIV əsr Azərbaycan ədəbi dilinən ən mükəmməl nümunələridir".

Sonra özbəkistanlı alim-tərcüməçi Tahir Qahharın "İmadəddin Nəsiminin əsərlərinin özbək dilinə tərcüməsi"

mövzusunda çıxışı dinlənilib. O, Özbəkistan-Azərbaycan ədəbi əlaqələrindən, bu münasibətlərin daha da möhkəmlənməsində Nəsimi yaradıcılığının xüsusi rolundan danışib.

Filologiya üzrə fəlsəfə doktoru, dozent Seadət Şixiyeva "XV əsr özbək ədəbiyyatında Nəsimidən bəhrələnmələr" mövzusunda çıxışında qeyd edib ki, orta əsr Özbəkistan ədəbiyyatına nézər salıqda özbək şairlərin texniki, ideya və üslub baxımından Nəsimidən bəhrələndiklərini görmək mümkündür.

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafında İmadəddin Nəsiminin yaradıcılığının mühüm rol oynadığını bildirib. O, Nəsimi-

nin 650 illiyi münasibətile Mərkəz tərəfindən özbək dilində çap olunan "Jonani sevarman" kitabını təqdim edib. Qeyd edib ki, kitabda Nəsiminin özbək dilinə tərcümə olunmuş şeirləri və şairin AMEA-nın Əlyazmalar İnstitutunda qorunan əlyazmaları yer alıb.

Konfransda AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun "Nəsimi yaradıcılığında insan konsepsiyası", AMEA-nın müxbir üzvü Kamran Əliyevin "İmadəddin Nəsimi və folklor", özbəkistanlı tarixçi-publisist Şuxrat Salmanovun "İmadəddin Nəsimi və özbək ədəbiyyatı", AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətlinin "İmadəddin Nəsiminin fəlsəfəsi" mövzularında çıxışları dinlənilib.

Özbəkistanlı qonaqlara milli mədəniyyetimizi ölkələrdə feal təbliğ etdiklərinə, Azərbaycan həqiqətlərini və Ermenistanın işgalçılıq siyasetini Özbəkistan mediasında geniş işıqlandırıqlarına görə "Kaspı" qəzeti, "Kaspı" Təhsil Şirkəti və Azərbaycan Mətbuat Şurası tərəfindən diplomlar təqdim olub.

Cənubi Amerika dövlətlərinin yeni bloku yaradılıb



Cənubi Amerika dövlətlərinin yeni bloku yaradılıb. AZERTAC The Rio Times qəzetinin saytına istinadla xəber verir ki, Prosur adlanan yeni blok Cənubi Amerika Dövlətləri Birliyini (Unasur) əvəz edəcək. Argentina, Çili, Braziliya, Paraqvay, Peru, Uruqvay, Kolumbiya, Ekvador, Boliviya, Surinam və Qayananan dövlət başçılarının sammitinin yekun Beyannaməsində deyilir ki, yeni blokun yaradılmasında əsas məqsəd Cənubi Amerika ölkəleri arasında əməkdaşlığın, xüsusən iqtisadi əlaqələrin gücləndirilməsidir. Braziliya Prezidenti Jair Bolsonaro jurnalistlərə müsahibəsində deyib ki, hazırda mühüm olan məsələ hər hansı ideologiyadan uzaq olan ümumi inkişaf hədəflərinə nail olmaqdır.

Polşada erməni təxribatının qarşısı alınıb

P olsanın Poznan şəhərində "Little Armenia" adlı restoranın girişində quraşdırılmış lövhəde Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan təsvir verilib. Söyügedən təsvirdə ermənistən xəritəsi Azərbaycanın ermənistən işgal edilmiş əraziləri ilə birgə göstərilib.



Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, bu qəbul edilməz təsvirin "Little Armenia" adlı restoranının üzərindən lövhədən yiğisdirilən istiqamətində Azərbaycanın Polşadakı səfirliyi tərəfindən dərhal təxirəsalınmaz fəaliyyətə başlanılıb. Bununla əlaqədər Polşa Respublikasının müvafiq qurumlarına etiraz məktubları göndərilib və müvafiq görüşlər keçirilib. Səfirlik tərəfindən görülmüş tədbirlər nəticəsində yuxarıda qeyd edilən təsvir restoranın üzərində götürülüb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan, eləcə də ermənistən Respublikası tərəfindən işgal edilmiş ərazilərimizdə həyata keçirilən bütün qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərimizdən diqqət mərkəzindədir.

Ali məktəblərə qəbul olunmaq üçün 30 minədək abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu davam edir. Dövlət imtahanı Mərkəzindən



AZERTAC-a bildirilər ki, Martin 28-i saat 12:00-a olan məlumatla görə, I-IV ixtisas gruppuları üzrə ümumilikdə 29881 nəfər (Azərbaycan bölməsi-26921, rus bölməsi-2960) ərizəsini təsdiqləyib. V qrup üzrə ümumilikdə 18582 nəfər ərizəsini təsdiq edib. Tam orta ixtisas təhsili bazasından kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı isə 20171 nəfərdir. Martin 15-dən başlanan sənəd qəbulu aprelin 15-dək davam edəcək.

Türkiyədə 57 milyon vətəndaş səs verəcək



Martın 31-də Türkiyədə keçiriləcək növbəti bələdiyyə seçkilərində ölkə üzrə 57 milyon vətəndaş səsvermədə iştirak etmək hüququna malikdir.

AZERTAC xəber verir ki, Ali Seçki Komissiyası (ASK) səsvermə məntəqələrinin fəaliyyətə hazırlığını təsdiq edib. Bildirilir ki, seçki məntəqələrində 194 min 390 səsvermə qutusu qoyulub. Ölkə üzrə 1 milyon 156 min vətəndaş ilk dəfə səs verəcək.

Somalidə törədilən terror aktında 11 nəfər ölüb

Somalidə bomba yüklü avtomobilin partladılması nəticəsində 11 nəfər həlak olub. Xarici KİV-lərin yazdıǵına görə, hadisə nəticəsində 10 nəfər ağır yaralanıb. Hələlik məsuliyyəti heç bir terror qruplaşması üzərinə götürməyib. Hadisə ilə bağlı araştırma aparılır.



Qeyd edək ki, paytaxt Moqadişuda Martin 27-də törədilən bənzər terror aktı nəticəsində 3 nəfər həyatını itirmişdi. "Əş-Şəbab" qruplaşmasının ötən həftə paytaxtda iki nazirliyin də yerləşdiyi bir binaya hücumu nəticəsində isə 10-dan çox insan öldürülmüşdü.

Baş nazir Novruz Məmmədov parlamentdə Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabatla çıxış edib. Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sistemli və təhlili yanaşaraq hökumətin keçən ilki fəaliyyətini geniş şərh edib. Hesabatdan belə qənaəet əldə edilir ki, ötən il hökumət öz fəaliyyətini ölkənin strateji inkişaf kursuna uyğun aparır. Bunun fonunda Prezidentin qarşıya qoyduğu vəzifələri tam olaraq həyata keçirməyə çalışıb. Nəticədə, bütün sahələr üzrə uğurlu nəticələr əldə edilib. Baş nazirin məruzəsinin analizi göstərir ki, Azərbaycan 2018-ci ildə müüm ugurlar qazanıb. Onların geniş təhlili üzərində dayanmağa ehtiyac görülür.

Ictimai-siyasi və sosial-iqtisadi həyat: Baş nazirin müasir yanaşması

Ekspertlər Azərbaycan hökumətinin 2018-ci ildə fəaliyyətine dair illik hesabatı maraqla gözləyirdilər. Həm yeni Baş nazirin Milli Məclisəki məruzəsi, həm də ziddiyətlərə dolu olmuş keçən ildə Azərbaycanın əldə etdiyi nailiyyətlərin konkret rəqəmlərdə ifadəsi maraqlı doğurdu. Öncədən deyək ki, bu sanbalı hesabatda ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursun ümumi ruhu ilə yanaşı, realaşan proqramların analizi və konkret nəticələr ləkənlik və dolğun ifadə edilib.

Baş nazir Novruz Məmmədov özənəsi ictimai-siyasi və sosial-iqtisadi həyatın bir-biri ilə six bağlılıqla təqdim etməklə hesabat ilində məsələyə sistemli yanaşmanın mövcud olduğunu nümayiş etdirib. Novruz Məmmədov məruzəsində bu bağlılıqla vurğulayıb: "2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə, əlamətdar tarixi hadisələrlə zəngin olmuşdur. Ötən il Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd edilmişdir. Aprel ayında keçirilən növbəti prezident seçkilərində müdrik xalqımız ən düzgün seçimini edərək, İlham Əliyevi yenidən dövlət başçısı seçmişdir. Bu seçim ilə Azərbaycan Respublikasının vətəndaşları milli maraqlara uyğun aparılan siyaset nəticəsində ölkədə bərərər olmuş ictimai-siyasi sabitliyi, dayanıqlı və dinamik inkişafı, xalq-iqtidar birləşimi dəsteklədiyi növbəti dəfə nümayiş etdirmişler. Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənəşdirmiş, qarşida duran strateji vəzifələri və hədəfləri bəyan etmişdir".

Bizcə, bu fikirlərde hökumətin öz fəaliyyətine məsuliyyətli və hərtərəfli yanaşması yiğcam şəkildə ifadə edilib. Bu yanaşmanın mənəbəyini isə Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasetin məzmunu təşkil edir. Baş nazir ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında açar rolunu oynayan hadisələri dəqiq ifadə edib. İlk olaraq, Baş nazir ölkənin ictimai-siyasi həyatında əsas hadisələr kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini və prezident seçkiləri ni göstərməklə 2018-ci ildə dövlətçilik ənənəsi ilə müasir idarəetmə arasında mənəti bağıllılığı ifadə edib. Keçən il AXC-nin 100 illiyini təntənə ilə qeyd edən xalqımız, eyni eminlik, sədəqət və iradə ilə İlham Əliyevi səs verdi. Yəni Azərbaycan xalqı 2018-ci ildə bir daha tarixi seçimini hansı meyarlar əsasında etdiyi bütün dünyaya göstərdi. Bu məqam 2018-ci ildə ictimai-siyasi və sosial-iqtisadi uğurların təməlində durur.

Bu sıradə Baş nazir dövlət başçısının Azərbaycan hökumətinin yeni tərkibini müəyyənəşdirməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Konkret ifadə etsək, Azərbaycanda bütün sahələrdə fəaliyyət tam olaraq hüquqi təməl dayanır. Prezident İlham Əliyev nəzərdə

Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri

The screenshot shows the homepage of the New Times website. At the top, there is a banner with a world map and the text 'THE THINKING OF FUTURE BİZ DÜNYA SİYASİTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIŞ'. Below the banner, there is a navigation menu with categories like 'SİYASƏT', 'GEOSİYASƏT', 'İQTİSADİYYAT', etc. The main headline of the article is 'Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri'. Below the headline, there is a black and white photograph of a formal meeting in a conference hall. To the right of the photo, there is a sidebar with links to other articles and sections like 'Aktual' and 'Diplomatik gəşə'.

tutduğu proqramları reallaşdırıb biləcək hökuməti formalasdırmağa nail olub. Məruzənin sonrakı hissələrində bu cür yanaşmanın verdiyi töhfələr konkret faktlara və sistemli olaraq təqdim edilir. Bunun üçün Nazirlər Kabinetinin öz fəaliyyətini Prezidentin müəyyən etdiyi strateji vəzifələr və hədəflər əsasında qurduğu ifadə edilib. Məsələnin başqa vacib aspekti "...yeni dövrün çağırışlarına cavab veren praqmatik xarici siyaset, beynəlxalq münasibətlər sistemindeki mövcud gərginliklərə baxmayaraq, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanı dəstəkleyən ölkələrin sayının artmasına zəmin yaradılması" ilə bağlıdır. Burada Baş nazir ölkənin daxili və xarici siyaseti arasında six bağlılığın 2018-ci ildə də xüsusi məzmunda davam etdiyini öne çəkib. Müasir demokratik idarəetmə baxımından bu, heç şübhəsiz, mühüm müdəddədir.

Bu baxımdan Novruz Məmmədovun hesabat ilində Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışının həlli istiqamətində atılan addımlara, ikitərəfli və çoxterəfli formatlarda qəbul edilən sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyüne, beynəlxalq səviyyədə tanınmış sərhədlerinə dəstek ifadə edilməsinə, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış "Tərəfdəşləq prioritetləri" adlı sənədə diqqət yönəldərək, onları "düşüñülmüş sistemli fəaliyyətin əsas tərkib hissələrindən biri kimi" qiymətləndirməsi çox əhəmiyyətlidir.

Prezident tapşırıqları və hökumətin feallığı: faktların dili ilə

Fikirlərinə davam edərək, Novruz Məmmədov 2018-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə realaşan Cənub Qaz Dəhlizinin açılışının, Türkiyədə dövlət başçılarının iştirakı ilə neheng TANAP layihəsinin rəsmi açılış mərasimini keçirilməsinin, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinin enerji təhlükəsizliyi və geosiyasi, geoiqtisadi mənzərə üçün əhəmiyyətini vurğulamaqdə tam haqlıdır. Çünkü bu faktlar həm geosiyasi dinamikada Azərbaycanın feallığını, həm də ölkənin regional əməkdaşlıqla tam səmimiyyətini eks etdirir.

Dövlət başçısının realaşdırıldığı bu cür əhəmiyyətli siyasetə Nazirlər Kabinetinə imkanları daxilində ciddi dəstək verib və qarşısı-

na qoyulan vəzifələrin öhdəsindən gəlməyə çalışıb. Bu fəaliyyətə en düzgün və obyektiv qiyməti Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçən ilin yekunlarına dair iclasındakı nitqində verib. Dövlət başçısı "hökumətin fəaliyyətini dərindən və hərəkəfli təhlil edərək, əldə olunan nəticələri yüksək qiymətləndirmiş, 2018-ci ilin dərin iqtisadi İslahatlar ili olduğunu bildirmişdir".

Baş nazir bunları konkret faktlar əsasında göstərib. Məsələn, 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub və iqtisadi artım 1,4 faiz təşkil edib. O cümlədən qeyri-neft sektorunda artım 1,8 faiz olub. "Ösəs kapitala yönəldilmiş 17,2 milyard manat vəsaitin 11 milyard manatdan çoxu və ya 65,5 faizi qeyri-neft sektorunun payına düşüb". Novruz Məmmədov bu bağlılıqla xüsusi vurğulayıb ki, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin 69,7 faizini daxili sərmayeler təşkil edib. Bu, gənc müştəqil dövlət üçün ciddi uğurdur. Konkret olaraq o deməkdir ki, Azərbaycan artıq daxili potensial hesabına inkişaf prosesini daha da gücləndirir. Bu, Cənubi Qafqaz üçün bir nümunədir.

Bundan başqa, 2018-ci ildə inflasiya cəmi 2,3 faiz olub. Bunun fonunda əhalinin gelirləri nominal ifadədə 9,2 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları isə artaraq 45 milyard ABŞ dolları olub. "Ötən il icmal büdcənin gelirləri 31,4 milyard manat, xərcləri isə 26,3 milyard manat olmuş və ümumi daxili məhsulla nisbətdə 6,4 faiz bündə artıqlığı (profisit) əldə edilmişdir".

Fikirlərini inkişaf etdirərək Baş nazir ifadə edib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasetin mahiyyətində əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldiləsinin dayandığı hamiya məlumdur. Bu məsələyə hesabat ilində də xüsusi önem verilmişdir. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşməsdür ki, bu da 2017-ci ildə müqayisədə 7,6 faiz çoxdur". Bu, Azərbaycanın sosialyönümlü bir dövlət olduğunu təsdiq edən çox maraqlı və aktual qənaətdir. Təsədűf deyildir ki, Azərbaycanın inkişaf strategiyasında insan kapitalı mühüm yer tutur. Bu baxımdan Baş nazirin konkret faktlara cəmiyyətin aztəminatlı kəsminin həyat şəraitinə yaxşılaşdırılması istiqamətində atılan addımları göstərməsi təqdirdəliyən sayılımalıdır.

Bu kontekstdə Novruz Məmmədov qeyd edib ki, emək pensiyalarının artırılması 1,2

milyon pensiyancı əhatə edib. "Pensiyaların orta aylıq məbləği ötən ilə müqayisədə 6,2 faiz, yaşa görə pensiyanın orta aylıq məbləği isə 6,7 faiz artmışdır". Xüsusi programın həyaya keçirilməsi ilə 5 mindən çox ailənin və ya 25 min nəfəre yaxın insanların maddi vəziyyəti yüksəldilib. İl ərzində əllilər və şəhid ailələrinə dövlət qayğısı daha da artıb. Müxtəlif sosialyönümlü proqramlar uğurla həyata keçirilib.

Novruz Məmmədov məruzəsində bütövlükde cəmiyyətin hər bir sferasını əhatə edən proqramların verdiyi konkret nəticələri ifadə edib. Buraya enerji layihələri, nəqliyyat marşrutları, elm, təhsil, səhiyyə, medeniyyət, turizm, idman və s. sahələr daxildir. Onların reallaşması Azərbaycanın milli təhlükəziliyini təmin etməkdə ciddi rol oynayır. Bu baxımdan sahibkarların fəaliyyətinin hüquqi bazasının daha da təkmilləşdirilməsi və biznes mühitinin xeyli yaxşılaşdırılması da böyük əhəmiyyət kəsb edir.

Baş nazir xüsusi vurğulayıb ki, "2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin hərbi-sənaye potensialının artırılması, ordu quruculuğunun təkmilleşdirilməsi, Silahlı Qüvvələrin müasir döyüş texnikası və silah-sursatla təmin edilməsi, şəxsi heyətin döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparılmışdır". Bu faktlar ölkənin müdafiə qüdrətinin 2018-ci ildə daha da artdığını əyani olaraq təsdiq edir.

Nehayət, Baş nazir 2018-ci ildə hökumətin fəaliyyət proqramının əsasını konkret ifadə edib. Novruz Məmmədov vurğulayıb: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşısında duran vəzifələrə həsr olunan iclasındaki konseptual xarakterli çıxışında müəyyən etdiyi vəzifələri hökumət özünün fəaliyyət proqramı kimi qəbul edərək, bütün qüvvələrini və imkanlarını bu tapşırıqların icrasına səfərber etmişdir". Buradan mənəti bir nəticə alınıb: 2018-ci ildə Azərbaycan hökumətinin əldə etdiyi nəticələr Prezidentin tapşırıq və göstərişlərinə ciddi əməl etməklə six bağlıdır. Hökumət dövlət başçısının apardığı siyaseti və həyata keçirdiyi proqramları var gücü ilə dəstəkləyir. Və bu proses daha da güclənəcək!

Bakı metrosu süratli inkişaf dövrünü yaşayır

2030-cu ildə paytaxtımızda metro stansiyalarının sayı 76-ya çatacaq

Yarım əsrden artıqdır ki, Bakı metrosu fəaliyyət göstərir. Bu gün paytaxtda sənəşinlərin böyük əksəriyyətinin istifadə etdiyi nəqliyyat vasitəsi, məhz metrodur. Bakı şəhərində avtomobilərin yaratdığı tixacların fonunda əhalinin rahat və sürətlə daşınmasına mühüm yə tutan Bakı Metropoliteni hazırda yüksək tempdə inkişaf edir. Son illər tikilib istifadəyə verilmiş və müasir üslubda bərpa edilmiş metro stansiyaları, mükəmməl arxitekturası ilə Bakının memarlıq ənənələrini daha da zənginləşdirir, əsl mədəniyyət abidəsi kimi şəhərə yaraşq verməklə ya-naşı, ilk növbədə, çoxmilyonlu paytaxt sakinlərinin rahat və təhlükəsiz gedis-gelisini təmin edir.

1967-ci il noyabrın 6-sında istifadəye verilməkə, böyük inkişaf yolu keçən Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. Bu gün Bakı Metropoliteni stansiyalarının yenidən qurulması, infrastrukturun müasir standartların tələbləri səviyyəsinə çatdırılması işləri planlı şəkildə davam etdirilir. Məlumdur ki, 2008-ci ildə "Nəsimi" stansiyası yeraltı sənəsin konveyerine qoşuldu. Bir il sonra 2009-cu ildə "Azadlıq prospekti" stansiyası və "28 May" stansiyasının ikinci çıxışı istifadəyə verildi. 2011-ci ildə Bakının 7-ci mikrorayonunda növbəti, sayca 23-cü olan "Dərnəgül" stansiyası sənəsindəşima prosesinə qoşuldu. Bununla da, şəhərin yeraltı yollarının uzunluğu 34,63 km-ə çatdı.

Kütəvə sənəsin daşınmasında şəhər əhalisi üçün böyük əhəmiyyət daşıyan metrostansiyaların sayı durmadan artırmaqdadır. Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sənəşinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər görülməkdədir. Belə ki, "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının açılışı, "Avtovazal" stansiyasının sənəşinlərin istifadəsinə verilməsi görülən işlərin davamıdır.

Yeni stansiyaların tikintisi ilə yanaşı, şəhərimizde olan stansiyalar temir və bərpa olunur. 2008-ci ildə "İçərişəhər", 2011-ci ildə "Koroğlu", 2015-ci ildə "28



May" stansiyaları əsaslı təmir olunaraq, yeni görkəmdə sənəşinlərin istifadəsinə verilib.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan "Bakmil" stansiyasında yaradılan şəraitə tanış olub. Qeyd edim ki, 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanılan stansiya 1970-ci ildə açılıb və 9 il "Nərimanov" elektrik deposunun platforması olub. 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. Müasir səviyyədə yenidən qurulan stansiyaların əsas memarlıq görkəmi saxlanılaq, infrastruktur və fasadı tamamilə yenilənib. Giriş-çıkışlı birbaşa ikinci mərtəbədən olan "Bakmil" Bakı Metropoliteninin yegane yerüstü stansiyasıdır. Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq məqsədilə, temir-bərpa prosesi mərhələlərlə aparılıb. Stansiyada monolit dəmir-beton konstruksiyalı sənəsin platforması inşa edilib ki, bu da əvvəlkindən daha etibarlı, davamlı və uzunmürlüdür. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sənəşinləri birbaşa ikinci mərtəbə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çəvərilib.

Bundan başqa, əhəmiyyətli yeniliklərdən biri də açıq hava şəraitində yerleşən stansiya yolunun çətirle örtülməsidir. Platforma boyunca bütün yol sahəni əhatə edən çətir sənəşinləri və qatarları yağışdan qorumaqla yanaşı, burada gecə vaxtlarında qatarların saxlanılma-

sına da imkan yaradır. Stansiyada bütün kommunikasiya xətləri təzələnib, yanın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib. Gözləmə zalında yeni asma tavən, müasir işıqlandırma və informasiya-məlumat sistemləri və turniketlər quraqşdırılıb.

Onu da deyək ki, 2019-cu ildə Bakı Metropoliteninin daha bir stansiyası tam yenilənmiş görkəmi və infrastruktur ilə sənəşinlərin istifadəsinə veriləcək. Belə ki, hazırda "Xətai" stansiyasının yenidən qurulması uğurla davam etdirilir.

Hazırda Bakı Metropolitenində, konseptual inkişaf programına uyğun olaraq, tikinti işləri davam etdirilir. 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq. Perspektiv inkişaf planına uyğun olaraq, yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçox stansiyaların ikinci çıxışlarının tikintisi nəzərdə tutulub.

Görülən işlər göstərir ki, dövlət başçısının rəhbərliyi ilə Bakı metrosu son illərdə sürətlə inkişaf edib. Bu inkişaf özünü istər yeni, müasir metro vagonlarının alınmasında, istər yeni metro xətlərinin istifadəyə verilməsində, istərsə də yeni stansiyaların inşası, mövcudlarının isə müasir səviyyədə yenidən qurulmasında də aydın göstərir.

Zümrüd BAYRAMOVA

Erməni deputat: "Müzakirələr həmişə olmalıdır, çünki danışıqlara ehtiyac var"



İkitəfli müzakirələr aparılacaq və sivilizasiyalı dünyada bu normaldır, çünkü, bütün məsələlər müzakirələr aparılmadan həll olunmur. SİA Ermənistana mexsus aysor.am saytına istinadən xəber verir ki, bu sözə "Mənim addımım" fraksiyasının deputati Sasun Mikayelyan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistandan baş naziri Nikol Paşinyanın gözənlənmiş görüşü barədə jurnalistlərə açıqlamasında deyib. "Müzakirələr həmişə olmalıdır, çünkü danışıqlara ehtiyac var", - deyə Mikayelyan eyni zamanda mühərabənin olması ehtimalını da nəzərə çatdıraraq, erməni tərəfinin həmişə hazır olması lazımlığını da söyləyib. "Ölkəmizin coğrafi mövqeyi belədir ki, həmişə hazır olmalıydıq. Buna əlavə olaraq, Azərbaycan yeni silah növlərini alır və biz onların rəqibi kimi həmişə mühərabəyə hazır olmalıydıq. Mühərabəyə hər an, hər saniyə hazır olmalıydıq", - Mikayelyan deyib.

Inam Hacıyev

Ticarət mərkəzindəki yanğından zərər çekmiş sahibkarlarla bağlı iqtisadiyyat Nazirliyində işçi qrup yaradılıb

"Diqlas" ticarət mərkəzindəki yanğından zərər çekmiş sahibkarlarla bağlı iqtisadiyyat Nazirliyində işçi qrup yaradılıb. AZERTAC xəber verir ki, bu barede iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. "Martın 29-da saat 10:00-dan etibarən iqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin inkişafı Agentliyinin (KOBİA) binasında müəyyən edilmiş siyahı üzrə zərər çekmiş vətəndaşlarla görüş keçirilecek. Hər bir vətəndaşla fərdi qaydada dəymış ziyanla bağlı müzakirələr aparılacaq", - deyə nazir müavini bildirib.



"Bu, dövlət başçısının sahibkarlara dəstəyinin bariz formasıdır"

"Ticarət Mərkəzində baş verən yanığın nəticəsində sahibkarlara dəyen ziyan dövlət tərefindən ödənməsi ilə bağlı verilən tapşırıq dövlət başçısı cənab İlham Əliyevin müstəsna sosial siyasetinin və sahibkarlara dəstəyinin bariz formasıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputati Tahir Mirkişili deyib. O bildirib ki, dünyanın heç bir ölkəsində bu cür hadisələrdə dəyen ziyan dövlət tərefindən ödənmir: "Bu hadisədə dərs götürülesi məsələlər çoxdur".



T. Mirkişilinin sözlərinə görə, təhlükəsizlik məsələlərinə diqqət daha da gücləndirilməlidir: "Amma məsələnin əsas iqtisadi tərefi sahibkarların öz mallarını sığorta etdirməmələridir. Təqribi hesablamaşalarla görə, malların illik sığorta haqqı dəyerin 0.3% i həcmindədir. Yəni, bir mağazada 50 000 manatlıq mal qalığı varsa, onun illik sığorta haqqı 150 manatdır. 150 manat ödəməkə sahibkar bu cür yanğınlarda yanan malın tam dəyerini elə edə bilər". Deputat qeyd edib ki, sığorta ilə bağlı sahibkarların maariflənməsinə ciddi ehtiyac var.

Paşinyanın reytinqi enməkdə davam edir

Ermənistana məxsus Qraparak qəzeti yazır ki, Milli Təhlükəsizlik Xidməti davamlı olaraq ölkədə rəy sorğusu aparırlar. Qəzetde qeyd olunur ki, araşdırma hakimiyyət orqanlarının reytinqini və xalqın əhval-ruhiyyəsində hansı dəyişikliklərin olduğunu qeyd etmək üçün xarici araşdırma mərkəzləri tərefindən aparılır. Ermənistana məxsus aysor.am saytı Qraparak qəzetinə istinadən xəber verir ki, Amerikaya məxsus bir teşkilatın araşdırılmalarının nəticələrinə görə məlum olub ki, yanvar ayının sonunda Nikol Paşinyanın reytinqi təxminən 51% təşkil edirdi və enme tendensiyası müşahidə olundur. Söyügedən saytda qeyd olunur ki, bu rəqəmlər Ermənistana məxsus rəy sorğuları ilə də çox cüzi fərqlərlə üst-üstə düşür.



Azərbaycan tolerant, mehriban birgəyəşama mədəniyyəti baxımından dünyaya örnəkdir



Müasir dönyanın idarə mexanizmi, baxışı bəşər sivilizasiyası ilə birgə dəyişir və inkişaf edir. Hadisələrə yanaşılma prizması ilər, əsrlər bundan əvvəl olduğunu kimi deyil, dönyanın qəbul etdiyi tərzədir. Yenilik axtarışı, yenilikçiliyə meyil, elm, texnologiyanın inkişafı və siyasi müstəvidə analizlər maraqlıdır.

Belə bir zamanda, Azərbaycana dönya-nın müxtəlif dövlətlərinin marağının artması ölkəmizin siyasi gücünü, iqtisadi inkişafını, milli dəyərlərini, tolerant, sülhsever dövlət olduğundan xəber verir. İstər içtimai-siyasi baxışları, istər mədəni-sosial layihələri, istərsə də mötəbər təbdirlərin iştirakçı olaraq. Şərqli Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan tolerant, mehriban birgəyəşama mədəniyyəti baxımından da, ar-tıq dünya üçün bir örnəkdir. Bu ve ya digər ümüməbəşeri dəyərləri Azərbaycanın adına həkk edən, onun mövqeyini dünyaya bəyan edən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədönlü siyasetidir.

Son illər Azərbaycanın dünya mətbuatında siyasi, iqtisadi və mədəni mənzərəsinin işıqlandırılması, məhz dövlətimizin ar-tan qüdrətindən, dünyada formalasdırduğu imicdən irəli gelən amillərdəndir. Elə bu günlərde Avropada geniş oxucu auditoriyasına malik "EurActiv" portalında yer alan "Şərqi Qərbi Azərbaycanda qovuşur" adlı məqalədə ABŞ-in Merilend və Boston universitetlərinin mezunu olan Vadim Qusmanis Azərbaycanda tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimadə asaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, yüksək tolerantlıq ənənələrinin formalasdırığı dünyəvi, çoxmilləti və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ile ölkəmizdə 2016-ci ilin "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilmesi bəşəri dəyərlərə olan ali münasbetin daha bir təzahürü olaraq dəyərləndirildi. Ölkəmizə gələn hər bir kəs bura-da tolerantlıq mühitinin bir daha şahidine əvvərilir. Bu gün dünya içtimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Bəli, bu gün dünyəvi, müasir, dünyaya açıq olan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndəleri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Müəllif məqalədə bu bahar İsraildən minlərlə yəhudi, o cümlədən, Avropadan olan xristianların Pasxanı qeyd etmək üçün bir həftəlik Azərbaycanın paytaxtı Bakıya üz tutacaqlarını yazar. Yəhudilərin və xristianların ən çox səyahət edəcəkləri ölkə kimi Azərbaycanı seçmələri də əbəs yera deyil. Belə ki, əhalisi, əsasən, müsəlmanlardan ibarət olan Azərbaycanda əsrlər boyu mövcud olan dini tolerantlıq, dünəvilik, multikulturalizm ənənələri sayesində yəhudi və xristian icmalari həmişə əmin-amanlıq şəraitində yaşayıblar.

XRİSTİAN VƏ MÜSƏLMAN İCMALARI İLƏ YANAŞI YAŞAYAN TƏQRİBƏN 30 MINLİK YƏHUDİ İCMASI AZƏRBAYCANDA İKİ MİN İLDƏN BƏRİ YAŞAMAQDADIR

Təbii ki, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqrar olmasına və multikultural dəyərlərin tərəqqisində siyasi həkimiyətin iradəsi əvəzsizdir. Azərbaycan dövlət başçısı daim ölkədə qədim multikultural dəyərlərin, tolerantlıq ənənələrini təşviq edərək, radikallığı, ekstremizmi və dinlərarası nifrəti rədd edir. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şərafitində mövcud olduğu elverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ile fəxr edir. Çünkü Azərbaycan dönyanın ən qədim xristian dövlətlərindən birinin yerleşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalasmasında iştirak edib. Xristian və müsəlman icmalari ilə yanaşı yaşayan təqrİbən 30 minlik yəhudi icması isə, Azərbaycanda iki min ildən bəri yaşamaqdadır. İnkərəlməz faktdır bu gün Azərbaycanın içtimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir və töhfələrini verirlər. Ölkəmizdə mövcud olan vəziyyət və reallıqlar dövlət siyasetinin məntiqi nəticəsidir. Azərbaycanda olan multikulturalizm məktəbi və tolerantlıq bu gün yeni mərhələdədir.

ÖLKƏMİZDƏ SİYASI SABİTLİK, DİNAMİK SOSİAL-İQTİSADI İNKİŞAF, NƏHƏNG ENERJİ VƏ NƏQLİYYAT LAYİHƏLƏRİNİN REALLAŞMASI

AZƏRBAYCANIN QABAQCIL ÖLKƏLƏR SIRASINA ÇIXMASINA İMKAN YARADIB

Məqalədə Böyük İpek Yolunun kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyinin onu müxtəlif mədəniyyətlərin bir araya gəlməsinə və birlikdə inkişaf etdiyi məkana çevrilmesine şərait yaratdığı qeyd olunur. Müəllif XIX əsrin sonu, XX əsrin əvvəlində Azərbaycanın neft bumu yaşıdığını, neft və qaz sənayesini inkişaf etdirməyə təkan verən bu prosesin dönya-nın hər yerindən investorları və işçiləri ölkəyə cəlb etdiyini diqqətə çatdırır.

Yazida, həmçinin, Azərbaycanda qadınların ölkənin içtimai-siyasi həyatında fəal şəkildə rol oynamalarına diqqət yetirilir. Müəllif müsəlman Şərqiñdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilde yaradığını vurgulayaraq, müasir Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunmuş bir çox dəyərlərin, ən başlıcası, vətəndaşın əsas hüquq və azadlıqlarını təşkil edən qanunların, məhz Cümhuriyyətin dövlətçilik ənənələrinə söykəndiyini bildirir.

Innovativ texnologiyalardan istifadə imkanları ilə fərqlənen Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilmesi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə elverişli şəraitin yaradılması üçün məqsədönlü işlər, davamlı olaraq, həyata keçirilir. Dövlət proqramları, aparılan islahatlar, həyata keçirilən layihələrin məntiqi olaraq, artıq ölkəmizdə elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Təbii ki, elektron xidmətlər, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsinin effektiv vasitələrdən biri kimi qiymətləndirilir. Müəllif son dövrlərlə Azərbaycanda həyata keçirilen mütəəqqi siyasi və iqtisadi islahatlar nəticəsində baş verən inkişaf proseslərinə də nəzer salır.

Məqalədə, "ASAN xidmət" mərkəzlərinin fəaliyyətindən də söhbət açılır. Bildirilir ki, "ASAN xidmət" vətəndaşlara vaxt itirmədən, heç bir bürokratik əngellə üzəşmədən müxtəlif xidmətlərdən istifadə etməyə imkan yaradır. Əlbəttə ki, müasir dövrümüzdə "ASAN xidmət" dünyaya nümunə olan modeldir. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəciliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Azərbaycanın "ASAN xidmət" modeli dönyanın bir çox ölkələri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəyə böyük maraqlıdır.

Bu modeldən dönya ölkələri bəhərelənir. Dövlət xidmətlərinin səmərəliliyinin artırılması hazırlıda bir çox ölkələr üçün önemli çağırışlardan biri olduğundan, tərəfdən ölkələrlə "ASAN xidmət" modelinin tətbiqi, təcrübələrin paylaşımı istiqamətində fəal əməkdaşlıq aparılır. Göründüyü kimi, bu gün Azərbaycan dönyaya integrasiya edir, öz məhsullarını dünya bazarına çıxarır, modernin, yenilikçi ölkə olaraq dönyanın qabaqcıl ölkələri ilə əməkdaşlılıq üstünlük verir. Əlbəttə ki, siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətindən demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycanın qabaqcıl ölkələr sırasına çıxmına imkan yaradır.

Müəllif Azərbaycanda biznes mühiti-nin daha da yaxşılaşdırılması, iş adamları üçün daha yaxşı şəraitin yaradılması, ölkənin iqtisadi və maliyyə sisteminin daha da şəffaflaşdırılması və bürokratik əngellərin aradan qaldırılması ilə bağlı fikirləri də diqqətə çatdırır.

Sonda qeyd edilir ki, bu gün Şərqi Qərbi arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif mədəniyyətlərin, konfessiyaların və ideyaların qovuşduğu bir məkana çevrilib və ölkə vətəndaşları da bundan qürur duyurlar.

Nəzakət ƏLƏDDİNQIZI

Yeni layihələr turizmin inkişafına zəmin yaradır

Ölkə iqtisadiyyatına böyük gəlir gətirən sahələrdən biri olan turizm sahəsinə ayrılan diqqətin nəticəsidir ki, turizmin müxtəlif növləri inkişaf edir. Davamlı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamlar, dövlət proqramları, eləcə də, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları turizmin inkişafına xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə təkan verir.

"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də turizmin daha da inkişaf etdirilməsi əksini tapıb. Məqsədönlü səyərlər nəticəsində, Bakı şəhəri qışmuddətlə uçuş məsafləsində yerleşən və 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı eldə edə biləcək. Bütün bollarla yanaşı, 2025-ci ilə qədər Avropanın iri şəhərlərinin əhatə edən birbaşa uçuşların sayı 49-dan 100-ə çatdırılacaq. Bütün görülen işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayında nəzərə çarpacaq dərəcədə artım müşahidə olunur. Dövlətin siyaseti və üvənli layihələr də nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsirini göstərir.

“KEÇƏN İL ÖLKƏMİZƏ ƏVVƏLKİ İLLƏRDƏN DAHA ÇOX - 2 MİLYON 850 MİN TURİST GƏLMİŞDİR”

Bu gün turizm sektorunda müsbət göstəricilər var. Ötən il bu sahədə 6 faiz artım eldə olunub və ölkəmizə 2 milyon 850 min xarici qonaq gəlib. Azərbaycanda olan bütün amillər turizmin sürətli inkişafını şərtləndirir. Gözəl mətbəx, müasir infrastruktur, oteller, yollar, nəqliyyat infrastruktur, 6 beynəlxalq aeroport, eldə edilen nailiyətlər turizmin sürətli inkişafına önəmlı təkan verir.

Təbii ki, ölkəmizdə təhlükəsizliyin, əmin-amanlığın hökm sürməsi, beynəlxalq tədbirlərin təşkili, qlobal forumlar, humanitar forumlar, mədəniyyətlərəsi dialoq forumları, iqtisadi forumlar, idman yarışları və s. turistlərin ölkəmizə axınına səbəb olub.

"Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev ölkənin bütün sahələrinin inkişaf dövrünü yaşadığını, o cümlədən, qeyri-neft sektoruna olan turizm sahəsinin də yeni inkişaf mərhələsində önəmlı nailiyətlərin eldə olunduğuına diqqət yetirib: "Keçən il ölkəmizə əvvəlkü illərdən dəha çox - 2 milyon 850 min turist gəlmüşdür. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləmişlər. Bu, belə demək olarsa, eləvə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar və sahibkarlar bundan faydalırlar. Yeni bu pullar birbaşa o şirkət-



lər gedir ki, onlar bölgelərdə turistlərə müxtəlif xidmetlər göstərirler. Çünkü turistlərin böyük hissəsi, artıq Azərbaycanın bölgelərinə gedir. Bütün lazımı şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır".

DƏMİRYOLU LAYİHƏLƏRİNİN DAHA DA GENİŞLƏNDİRİLMƏSİ TURİZMIN İNKİŞAFINA TƏKAN OLACAQ

Prezident İlham Əliyev regionlarımızın, o cümlədən, Naftalanın indi böyük turizm mərkəzinə çevrildiyini, digər müalicəvi yerlərdən olan Naxçıvanda Duzdağ müalicə mərkəzinə, Qalaaltıya çox gəldiklərini bildirib. Bununla yanaşı, xarici turistlər de tarixi abidələrimizin böyük maraq doğurduğunu diqqətə çatdırıb.

Onu da qeyd etməliyik ki, ölkədə yüzlərlə turizm şirkətinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, beşləndizli otellərin istifadəyə verilməsi, peşəkar kadrların hazırlanmasına diqqətin artırılması, eləcə də, ölkəmizin coğrafi mövqeyi Azərbaycanın turizm ölkəsi kimi tanınmasında əsas amillər sırasındadır.

Demiryolu layihələrinin daha da genişləndirilməsi turizmin inkişafına təkan olacaq amillər sırasındadır. Prezident İlham Əliyev çıxışında ölkə daxilində bir neçə dəmir yolu layihəsinin gündəlikdə olduğunu deyərək, bildirib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin bərpası aparılır. Şəhərlərarası dəmir yollarının tikintisinin aparıldığı da vurğulayıb: "İndi Ləki-Qəbələ dəmir yolu tikilir. Qəbələ indi turizm mərkəz-

lərindən biridir və Bakı-Yalama dəmir yolunun tikintisi ilə paralel olaraq, həmin yolu da çəkiləsi təmin edilməlidir. "Şahdag" Dağ-Xizek Kurortuna da dəmir yolu çəkilməlidir. Beleliklə, Quşar rayonuna da dəmir yolu ile getmek mümkün olacaq. Bu da proqramda nəzərdə tutulur".

Onu da vurğulayaq ki, dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanılılması istiqamətində aparılan məqsədönlü tədbirlər ölkəyə gelən turistlərin sayının artımına öz töhfəsini verir.

Bu gün Azərbaycan dünyada sabitlik adası olaraq tanınır. Təbii ki, ölkənin inkişafında bu sabitlik mühüm rol oynayır. "Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu əziyyətdən çıxməq üçün onilliklər lazımlı olur" deyən dövlət başçısı bildirib ki, Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyaset xalq tərəfində dəsteklənir: "Çünki bu siyaset xalqımızın rüfah halının yaxşılaşmasına hesablanıb. Bu siyaset ölkəmizin güclü dövlətə çevrilmesinə hesablanıb. Məhz bu siyaset nəticəsində, bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyr, öz müstəqil siyasetini aparır, öz maraqlarını tam şəkildə qoruyur".

Bəli, sabitlik adası kimi tanınan Azərbaycanda dövlətin turizmə diqqət və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır.

Zümrüd BAYRAMOVA

“Paşinyan bildirib ki, Vyana görüşündə Dağılıq

Qarabağ problemin müxtəlif aspektlərini, əsas da danışıqların formatının yenilənməsi və bu formada separatçı rejimin daxil edilməsi müzakirə oluna-

caq.

Bu baxımdan martın 29-da keçiriləcək Vyana görüşündən nikbin nəsə gözləmirəm". Bu fikirləri SIA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Görüş öncəsi Ermənistən XİN başçısının Moskvaya səfərini xatırladan politoloq söyleyib ki, bunun özü Ermənistən konstruktiv mövqeyə geləcəyinə inam yaratır: "ATƏT-in Minsk qrupunun səylərinin, görüşün keçirilməsi üçün ikitərəflili formatın davam etdiril-



“İstənilən halda, Paşinyanın üstünlük qazanması mümkün deyil”

danişıqlar öncəsi Dağılıq Qarabağ gedərək, ordunun gizli müşavirəsini keçirib. Artıq çoxları ehtimal edir ki, o orduya Azərbaycan tərəfindən hücum ediləcəyi və bu təqdirdə ordunun müdafiə döyüşlərinə ciddi hazırlaşması təlimatını verib. Deyilənlərə görə, guya generallar lazımlı gələrsə hücum taktikasına keçə biləcəklərini istisna etmirlər. Bu baxımdan Ermənistən danişıqlara getməsi məsələsində şübhələr yaranmağa başlayır. Amma istənilən halda, Paşinyanın üstünlük qazanması mümkün deyil. Danişıqlar prosesinin qeyri-konstruktiv təkliflərə sərf edəcəksə, o zaman

Paşinyan danişıqların məzmununu pozmaq, bundan vaxt qazanmaq istəyini bir daha ortaya qoymuş olacaq".

Politoloq qeyd edib ki, əgər Ermənistən baş naziri konkret mövqə ortaya qoymazsa, o zaman Azərbaycan tərəfi təbii ki, öz ərazilərini hərb yolu ilə qaytarılmasını labüb edə bilər: "Bu gün Azərbaycan ordusu iri hərbi əməliyyatlar keçirməyə qadirdir. Orduımız erməni ordusunu ruhdan sala bilək həm hava həm də qurudan düşmənə ağır zərbələr vura bilər".

Nailə Məhərrəmova

Problemlı kreditlərlə bağlı kompensasiyalar nə vaxt veriləcək?

P

rezident İlham Əliyev tərəfindən bu il fevralın 28-de imzalanan "Azərbaycan Respublikasında fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı çərçivəsində kompensasiyaların ödənilməsinin aprelin sonuna dek başlanılması planlaşdırılır. SIA-nın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzərat Palatasının Hüquq təminat idarəsinin reisi Tural Feyzullayev fiziki şəxslərin problemlı kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı portalın təqdimati zamanı deyib.



O bildirib ki, əgər vətəndaş mövcud bankın müsterisi dirse, ona təzminatla bağlı bankdan bildiriş gələcək: "Amma əgər vətəndaş bank olmayan kredit təşkilatının və ya leğvolunma prosesindəki bankın müstərisidirse, ona poçt vasitəsilə bildiriş gələcək". Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzərat Palatasında (MBNP) fiziki şəxslərin problemlı kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı portalın təqdimati keçirilib.

Erməni deputat: Regionda ən yüksək işsizlik səviyyəsi Ermənistəndədir

E

rmənistən parlamenti-nin deputati Mikael Melkumyan qanunverici orqanda "Ermənistən Respublikası hökumətinin programının yerine yetirilməsi vəziyyəti haqqında" hesabatın müzakirəsi zamanı deyib: "Məxməri inqilab"dan bir il sonra ölkədə hansı dəyişikliklərin baş vermesinə diqqət yetirmek lazımdır. Regionda ən yüksək 18 faizlik işsizlik səviyyəsi Ermənistəndədir, halbuki Gürcüstəndə bu göstərici 12,7 faiz, Azərbaycanda 5 faiz, Türkiyədə 1,6 faiz, Rusiyada 13,6 faizdir. Ötən il Ermənistəndə xarici sərməyələrin hecmi 246 milyon dollar olub ki, bu rəqəm Gürcüstən (1,8 milyard dollar), Azərbaycan (2,9 milyard dollar), Türkiye (10 milyard dollar) və Rusiyadan (25 milyard dollar) xeyli azdır", - deyə Melkumyan statistik göstəriciləri təqdim edib. O, xarici borcların da iqtisadiyyata müsbət təsiri olmayacağı qeyd edib.



AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, deputat Ermənistən yoxsulluq səviyyəsinə görə də regionda ilk yeri tutduğunu diqqətə çatdırıb. "Yoxsulluğun yüksək səviyyəsinə görə Ermənistən 29,4 faizle regionun lideridir. Bu göstərici Gürcüstəndə 21 faiz, Azərbaycanda 5 faiz, Türkiyədə 1,6 faiz, Rusiyada 13,6 faizdir. Ötən il Ermənistəndə xarici sərməyələrin hecmi 246 milyon dollar olub ki, bu rəqəm Gürcüstən (1,8 milyard dollar), Azərbaycan (2,9 milyard dollar), Türkiye (10 milyard dollar) və Rusiyadan (25 milyard dollar) xeyli azdır", - deyə Melkumyan statistik göstəriciləri təqdim edib. O, xarici borcların da iqtisadiyyata müsbət təsiri olmayacağı qeyd edib.

Erməni deputat vurğulayıb ki, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün təkcə xoş niyyət yetirli deyil. İqtisadi isləhatların həyata keçirilməsinə böyük maliyyə vəsaitləri tələb olunur. "Əger hakimiyətin yuxarı dairələrində xoş niyyət varsa, bu, o demək deyil ki, aşağıdakılarda işin səmərəliliyi artıb. Dövlət strukturlarının aşağı və orta təbəqələrində dövlətçiliyə münasibət dəyişməyib. İndi də vəsaitlərin mənimsənilməsi və dağıdılması prosesi davam edir", - deyə Melkumyan sözlərinə yekun vurub.

Separatçılardan bəhrələnən hiyləgər satqın

Siyavuş Novruzov: “Əli Kərimli əsl tərbiyəsiz və mənəviyyatsız riyakardır”



Bəlli olduğu kimi, yanvarın 19-da dağıdıcı müxalifət partiyalarının və onların etrafında olan təşkilatların keçirdikləri uğursuz mitinq bu düşərgə mənsublarının zəifləyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini göstərir. Bu, elə belə də olmalı idi. Çünkü mitinqdə çıxış edən siyasi müxalifət partiya funksionerləri hələ də köhnə təfəkkür üzərində qalmaqdadırlar.

Əsasən də, cəmiyyətə yeni, faydalı və konstruktiv heç ne təklif edə bilmirlər. Əbəd deyil ki, 25 iləndən çoxdur dəyişməyen eyni simalar, eyni şüərlər, eyni populist və mənəsiz çağırışlar, əsassız ittihamlar, yalan vədələr, çıxışçıların qulaq yorucu səs tembrleri yenidən təkrarlandı. Radikalər öz yerlərində addımlamağa, daha dəqiqi isə, bir addım irəli getdiklərini sanarkən, iki addım geriye çəkilməkdə davam edirlər. Bu reallıq, 100 minlərlə sağalam döşüncəli ictimai rəyin onları qəbul etməməsi ilə bağlı və birbaşa əlaqəsi olan danılmaz sübutudur!

Siyavuş Novruzov:
“Əli Kərimli
mənəviyyatsız və
satqındır”

YAP icra katibinin müavini, millət vekili Siyavuş Novruzov bildirib ki, Əli Kərimlinin satqıncılıq, riyakarlıq, xəyanətkarlıq əməlləri indi də davam edir və o, heç də demokratik fikirli fərd deyil, əksinə, avtorutar və özündən müştəbehdir: “Kimsə onun fikrinin əleyhinə çıxırsa, söz və fikir azadlığı irəli sürürse, dərhal həmin şəxs partiya sıralarından xaric olunur. Digər partiya sədrlərinə qarşı da çox kəskin nifret bəsləyir və altdan-altdan mübarizə aparır, onlar haqqında xoşagelməz yazılar yazdırır. Yeni bütün hallarda Ə.Kərimli öz silahdaşlarını satır”.

Millet vəkili S.Novruzov Kərimlinin əsl tərbiyəsiz və mənəviyyatsız olduğunu da vurğulayıb: “Yeni ki, həyatda heç vaxt ali prinsipləri rəhbər tutmayan və siyasi fealiyyətdə müqəddəs dəyər tanımayan Ə.Kərimlinin, ümumiyyətə şəxsi mövqeyi olmayıb, xarici təşkilatların buna dediklərini təkrar edib və ya öz yaxın etrafını satmaqla məşğul olub, idare olunub. Xalq Cəbhəsi iki yərə bölnən dövrde öz təşkilatını qeydiyyatdan keçirmək üçün iqtidarla bütün danişqınlara gedib. Mən bunun şahidiyəm, lazımlı olsa faktlarla, şahidlərlə səbūta yetirməyə həzirəm”.

“Virtualaz.org” saytının rəhbəri Eynulla Fətullayev isə AXCP sədri Ə.Kərimlini tənqid edərək, onu separatçılardan bəhrələnən hiyləgər satqın tülübü adlandırdı: “Gelin Makiavellinin bir ifadəsini tekrar edib, bu suali verək: şirle tükünü eyni arabaya qoşmaq olarmı? Florensiya Respublikasının ikinci dəftərxanasının birinci katibini insanların siyasi xarakteri barədə düşünərkən, siyasetçiləri şirlərə və tükülərə bənzərdirdi. Şirlər

tələdən, tükülər isə canavardan qorxurlar! Nikolo bele düşünürdü. Amma şirle tükünü eyni qoşquda təsəvvür etmək mümkün deyil. Ən azı, ona görə ki, Azərbaycan siyasetinin tüküsü idi Ə.Kərimli”.

Riyakarlara, doğrudan da, inanmaq olmaz!

E.Fetullayev, onu da vurğulayıb ki, bugünkü xalq-dövlət birliyini Ə.Kərimli kimi riyakar, satqın və xəyanətkarlar heç vaxt bağışlanmır. Ə.Kərimlinin dirijor çubuğu ilə idarə olunan “Milli Şura”nın erməni lobbisi ilə yanaşı, separatçılarda da iş birlüyü aparması isə faktdır. Elə bir faktı xatırlatmaq kifayətdir: belə ki, “Milli Şura”nın aparıcı figurantlarından olan Eldəniz Quliyevin vaxtile “Talış-Muğan Respublikası” deyilən separatçı qurumda Əlikram Hümbətovun yanında yer almazı danılmaz faktdır. Bu gün həkimiyətə iddialı olan Ə.Kərimlinin en yaxın etrafı separatçılığı dəstəkləyirler və bu mövqə onun milli satqıncılıq fealiyyətinin bariz sübutudur!

Xüsusile də, son vaxtlar AXCP-“Milli Şura” cütlüyünün hakimiyətin inqilabi isləhatlarından güclü təlaş keçirərək, uğurları öz adlarına çıxarmaları isə, həyasızlığın və əlaqəsizliğin son həddə olduğunu sübut edir. Yenə də tükü cildinə girən iblis görkəmli Ə.Kərimli “Milli Şura” ile birlikdə siyasi xalqanmağa cəhd göstərir, yanvarın 19-da keçirilmiş ugursuz mitinqinin “qələbəsi” kimi sərgiləyirlər. Riyakar satqın Ə.Kərimli elə sanır ki, guya onun növbəti mitinqinə “cox adam” qatılacaq. Ancaq Ə.Kərimli, ister tükü ol, ister satqın, riyakar ol, ne Avropadakı səyüş müxalifəti, ne də onların havadarları Azerbaycanda mövcud sabitliyi və reallaşdırılan inqilabi isləhatların karşısını ala bilmeceklər. Çünkü xalqın gözü tərəzidir və bilən, yaxşı bilir ki, Ə.Kərimli siyasi manipulyasiya edərək, təlaşını bu vasitə ilə gizlədir və sərsəm ideyaları ilə sosial şəbəkələrdə künkc-bucaqlarda qalacaq. AXCP sədri buna 100% əmin ola bilər.

Göründüyü kimi, AXCP sədri adını işğal etmiş bu fərd barədə kifayət qədər təsdiqədi məlumatlar var və bu cür müxalifətin yeri isə, yalnız siyasi məzarlıqdır ki, artıq onların bu məzarları uzun illərdir ki, qazılıb. Sadəcə, Ə.Kərimli və etrafı, yan-yörəsi siyasi ölümləri ilə barışmaq istəyində deyillər. Amma evvəl-axır, özləri də olmasa, xalq-həkimiyət birliyinin sarsılmazlığı belələrini o məzara göməcək, mütləq göməcək!

Rəfiqə HÜSEYNOVA

Sabirabadda 8 otaqlı ev yanıb

Sabirabad rayonunun Moranlı kəndində ümumi sahəsi 270 kvadratmetr olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 180 kvadratmetr sahədə yanıb. Fövqələdə Hallar Nazırlığının yanında yer alan məlumatla görə, evin qalan hissəsi yanından mühafizə olunub. Yanığın yanından mühafizə bölmələri tərəfindən söndürüllər.

Quba sakinindən silah-sursat götürülüb



Qubanın Möhüt kənd sakinindən qanunsuz olaraq saxlanılan silahlar polis tərəfindən götürülüb. SİA-nın xəberinə görə, rayon polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Möhüt kənd sakinini Hüseynəğa İsbatova məxsus fərdi yaşayış evinin həyətində gizlədilmiş bir ədəd “Skat” markalı ta-

pança, bir ədəd xəncər, bir ədəd təkküləli ov tüfəngi və 9 ədəd patron aşkar edərək götürüb. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Müxalifət düşərgəsində partiyalararası qarşidurmanın yenidən kəskinləşməsi, növbəti qopmaların və istefaların baş verəcəyindən xəber verir. Acınacaqlı vəziyyətin aradan qaldırılması isə mümkünsüzdür. Çünkü iddialı partiya sədrəri öz səhv, düşünürilməmiş siyasetlərindən əl çəkmirlər.

Maraqlıdır ki, acınacaqlı proseslərin fənunda AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə paylaşıdığı video-müraciətdə müxalifətin birləşməsinə zərurətin yaranğını bildirib. Amma ümidsiz şəkildə etiraf edib ki, indiki məqamda müxalifətin birləşməsi çox çətin və ağır bir prosesdir. Ə.Kərimlinin ümidişliyinin əsası olduğunu tərəflərin ayrı-ayrılıqla mitinq keçirmək barədə qərar vermələri də təsdiq edir. Söhbət etdiyimiz müsahibələrimiz müxalifətin birliyinin yaranmasının qeyri-mümkün olduğunu və bunun günahkarlarının ele boşboğaz partiya sədrlərinin özlərinin səhv siyaset aparmaları ilə izah edirlər.

“Yurddaş” partiyasının sədri Mais Səfərli: “Dağıdıcı müxalifətdən alət kimi istifadə edilir”



- Bu gün Azərbaycan inkişaf yolunda- dir. Prezidentimiz Azərbaycan dövlətini daha da sürətli şəkil-də inkişaf etdirmək üçün çoxçəsidi tədbirlər həyata keçirir. Inkişaf etmiş Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq istəyən qüvvələr həm xaricdə, həm də daxilda kifayət qədərdir. Yeni ölkəmizin inkişaf etməsi həmin qüvvələri qıçıcılandırır və bu inkişafdan çox narahat olur-

imkan vermir. Müxalifətin dağılmasının başlıca səbəbi də, məhz liderlərin sərhədsiz iddialarıdır. Adları çəkilən qüvvələr ayrı-ayrı qütb'lərə, ayrı-ayrı fondlara bağlıdır və onlar bir-birlərinə dabən-dabana zidd olan siyaset yürüdürlər. Ona görə də, müxalifət təmsilçilərinin birləşmə ehtimalı da mümkünsüzdür. Heç zaman onların birlikleri olmayıb. Yaradılan qurumların ömrü qısa olub. Aralarında yaranan dava-dalaş, bir-birinə ünvanlaşdıqları ittihamları sonda o birliliklərin dağılması ilə nəticələnib. Hesab edirəm ki, müxalifət təmsilçiləri öz partiyalarında islahatlar aparmayınca, böhranlı və ağır durum onları müşayiət etməli olacaq.

“Azadlıq Hərəkatçılar Birliyi”nin sədri Təhmasib Novruzov: “Əli Kərimli yaramaz və şərəfsiz əməlləri ilə ad çıxarıb”



- Özünü müxalif adlandıran Əli Kərimli və onun kimilərin birliyinin yaranması mümkün deyil. Bunun iki müümə səbəbi var. Birincisi, birləşmək üçün konkret ideya və onun reallaşması yollarını ehtiva edən program olmalıdır. Bunlarda isə

Müsavat-AXCP qarşidurması yenidən gərginləşib

Tərəflər bir-birini satqınlıqda və xəyanətdə ittiham edirlər

belə bir program yoxdur və olması da mümkün deyil. Çünkü kim pul verirsə, onun da istəyinə uyğun fealiyyət göstərilər. Yeni bu gün qəbul ediləcək programı maliyyə destəyi göstərən ağaları istədikləri formada dəyişə bilir və öz ideyalarını diktə edirlər. Belədə hansı birləşmədən danışmaq olar? İkinci, təessüfə də olsa qeyd etmək məcburiyyətindəyik ki, hələ də ölkədə gerçəkdən dövlətin, xalqın mənafeyini uca tutan və bu amala şəxsi ambisiyalarından imtina etməyi bacaran müxalif formallaşmayıb və belə davam edərsə, yaxın geləcəkdə onun formallaşması da gözənlənmir. Yaramaz və şərefsi əməlləri ilə ad çıxarış Ə.Kərimli və onun kimi özünü müxalif adlandıran qüvvələr bu düşərgəni inhisarlarına elə alıblar ki, yeniyən və sağlam qüvvələr meydana gəlmək istəsələr belə, qoçaman müxalifətimiz onları gözdən salmaq üçün bütün vasitələrə əl atırlar. Şəxsi ambisiyansını dövlət və xalq mənafelərindən üstün tutan siyasi qurumların birləşməsini gözləməyinə dəyməz. Ə.Kərimlinin son bəyanatları özünü sığortalamaq məqsədindən başqa bir şey deyil. Sadəcə, onlar müxalif adlı altında siyasi bizneslə məşğuldurlar. Biznesdə isə yalnız bir maraq olur: nəyin bahasına olursa-olsun, daha çox kapital əldə etmek! Sadəcə, bu adamlar unudurlar ki, onların bu biznesi Azərbaycan cəmiyyətinin inkişafına mane olmağa, dövlətin güclənməsi prosesini ləngitməyə xidmət edir ki, belədə bütün cəmiyyət, o cümlədən, həmin müxalif adlanan qüvvələr və onların yaxınları, qohum-əqrəbələri da zərər çəkmiş olur. Nə yazıqlar ki, bu zavallılar belə bir həqiqətin fərqində deyillər.

GÜLYANƏ

Dünya miqyasında və Azərbaycanda gender inkişafına diqqətin artırılması

Beynəlxalq təşkilatlar gender inkişafına və bu sahədə mövcud olan qeyri-bərabərliyin aradan götürülməsinə daim diqqət yetirirlər. Akademik Urxan Ələkbərov yazar: "2000-ci ilin iyun ayında keçirilən BMT-nin Baş Assambleyanın sessiyası, məhz gender problemlərinə həsr edilmişdi. Baş Assambleyanın sessiyası: "Gender bərabərliyi, XXI əsr üçün inkişaf və sülh" şəhəri altında keçirilmişdi. Sessiya gender bərabərliyinin təminini üçün, qadınlar və kişilər arasında mövcud olan sosial bərabərsizliyin aradan qaldırılması istiqamətində əsas məqsədləri müəyyən etmişdir. Sessiyada qəbul edilmiş qərara əsasən bu məqsədlərə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:

Yoxsulluqla mübarizə. Bu sahədə bir sıra nailiyetlər əldə edilməsinə baxmayaraq, yoxsulluq sahəsində gender qeyri-bərabərliyi mövcuddur və yoxsulların 70%-ni qadınlar təşkil edir. Yoxsullğun, ümumiyyətlə və xüsusi, qadınlar arasında azaldılması davamlı insan inkişafı sahəsində ən mühüm problemlərdəndir.

Qadınların təhsil və təlimi. Təhsil sahəsində gender qeyri-bərabərliyi bir sıra ölkələrdə mövcuddur və aradan qaldırılmışdır. Qeyd etmek lazımdır ki, Azərbaycan Respublikasında təhsil və təlimdə gender qeyri-bərabərliyi mövcud deyil və bu problem bizim ölkə üçün aktual deyil.

Qadınların sağlamlığı. Bu sahədə bir sıra ölkələrdə gender bərabərsizliyi müşahidə olunmasına baxmayaraq, qadınların orta ömrü uzunluğu kişilərin ömrü uzunluğundan, bir qayda olaraq, çoxdur. Lakin buna baxmayaraq, qadınların sağlamlıq problemləri mövcuddur və onlar aradan götürülməlidir.

BMT-nin Baş Assambleyasının Sessiyası bir sıra digər gender məsələlərini də müzakirə etmişdir. Bunların arasında qadınlara qarşı zorakılıq, qadınlar və hərbi münaqişələr, qadınlar və iqtisadi inkişaf ve digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Habelə, qadınlar və təbii mühit, qadın və mətbuat məsələlərinə dair təkliflər də qəbul edilmişdir. Azərbaycanda gender problemlərinin keskinləşməsinin başlıca səbəbi ölkəyə qarşı hərbi təcavüz, torpaqların işğalı və bir miliona yaxın qacqın və kökük əhalinin olmasıdır.

BMT Baş Assambleyasının Sessiyasında qəbul edilmiş sənədlərlə yanaşı, gender problemləri, gender qeyri-bərabərliyinin aradan qaldırılması və yaxud kəskin dərcədə azaldılması 2002-ci ildə Dünya Sammitində təsdiqlənmiş Minilliyyin Məqsədləri hesabatında da öz əksini tapıb. Hazırkı dövrde bir çox gender problemlərinin həlli istiqamətində təreqqiye nail olmasına baxmayaraq, 2015-ci ildə sonrakı müdəttəf üçün nəzarde tutulmuş və bəşəriyyət üçün aktual məqsədlər arasında gender problemi xüsusi yer tutur.

U.Ələkbərovun fikrincə, gender bərabərliyi istiqamətində fəaliyyəti müvəffəqiyətlə həyata keçirmək, bu əhəmiyyətli sahəni planlaşdırıb idarə etmək üçün xüsusi bilik və bacarığa malik olmaq vacibdir. Dünyanın aparıcı ölkələrində həm dövlət, həm də vətəndaş cəmiyyəti və fərdi sektorda gender bərabərliyi sahəsində əldə edilmiş nəti-

cələr və bu sahənin idarə edilməsində əhəmiyyətli biliklərin toplanğıını sübut edir. Bu vacib sahəyə aid olan biliklərin kifayət qədər olması davamlı insan inkişafı sahəsində siyasetin həyata keçirilməsi üçün böyük engeldir.

Gender problemini müvəffəqiyətə həll etmək məqsədilə Azərbaycan Respublikasında, ardıcıl olaraq, bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə təşkilatı tədbirlər arasında hökumətin tərkibində Qadın Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması, sonralar isə, bu komitenin səlahiyyətlərini genişləndirməklə onun yeni dövlət strukturuna - Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrilmesini göstərmək olar. Bu dövlət qurumunun səmərəli fəaliyyəti nəticəsində, ölkədə bir çox gender problemləri aradan qalxmışdır. Milli qurumlarla yanaşı, bir çox beynəlxalq təşkilatlar, ilk növbədə, BMT-nin müxtəlif agentlikləri ölkədə gender problemlərinin həllinə yönəldilmiş siyasetin həyata keçirilməsinə öz töhfələrini verirlər.

Gender problemlərinin həllində ictimai təşkilatların rolü olduqca yüksəkdir. Azərbaycanda gender problemləri ilə məşğul olan çoxsayılı qeyri-hökumət təşkilatları (QHT) fəaliyyət göstərir. Gender sahəsində çalışan beynəlxalq və milli QHT-lər cinslər - kişi və qadınlar arasında sosial bərabərliyin təmin edilməsi istiqamətində, bu problemin həllində mühüm nəticələr əldə etmişlər. İxtisaslaşmış gender QHT-ləri ile yanaşı, ölkədəki digər ictimai birliliklər də bu problemlərə ilə məşğul olur və gender siyasetinin planlaşdırılmasında, idarə edilməsində və monitörinqində iştirak edirlər.

Akademik U.Ələkbərov daha sonra yazar: "Azərbaycan Respublikasında fəaliyyət göstərən QHT-lər arasında gender inkişafı və gender bərabərliyi sahəsində çalışan və yaşayış yerlərində yaradılan ictimai birliliklərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə dünyada ilk "İnsan Inkişafı və Davamlı Gəlir Əldə Edilməsinə Kömək" gender sahəsində ixtisaslaşmış ictimai birlik qadınlar tərəfindən yaradılıb. Bu davamlı insan inkişafının institutlaşmasına istiqamətlənmiş yeni addimdır və gender problemlərinin həllinə yönəldilmişdir. Azərbaycanın bu yenilikçi təşəbbüsü haqqında məlumat BMT tərəfindən innovasiya kimi dünya miqyasında yayılmışdır.

Azərbaycan Respublikası müstəqilliyini bərpə etdikdən sonra gender bərabərliyi sahəsində beynəlxalq təşkilatlarının fəaliyyəti və etibarlılığı artırılmışdır. Sessiyada qəbul edilmiş qərara əsasən bu məqsədlərə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:

nəlxalq əlaqələrin fəal iştirakçısına çəvrilib. Ölkə gender bərabərliyinə aid bütün Konvensiyaların iştirakçısıdır və eyni zamanda, ikitərəflə və coxtərəflə beynəlxalq əməkdaşlığı da həyata keçirir. Azərbaycanın iştirak etdiyi əsas beynəlxalq hüquqi sənədlər arasında BMT və Beynəlxalq Əmək Təşkilatının "eyni əməyə görə eyni ödəniş" prinsipinə əsaslanan Konvensiyasını (1951-ci il) göstərmək olar. Bu prinsip bir çox ölkələrin milli qanunlarında, o cümlədən, Azərbaycan Respublikasının qanunlarında da öz əksini tapmışdır. Azərbaycanın nümayəndə heyətəri gender inkişafına həsr olunmuş beynəlxalq tədbirlərdə, mütəmadi olaraq, iştirak edir. Dövlət və beynəlxalq təşkilatlar bu tədbirlərdə iştirak etmək üçün ölkə nümayəndələrinə lazım olan şəraiti yaradırlar."

Azərbaycanda hələ 1907-ci ilde Dövlət Dumasının Müsəlman Fraksiyasının rəhbəri Xasməmmədov azərbaycanlı qadınların sərvəmə hüquqları barədə qanun layihəsi hazırlayıb. Lakin qadın hərəkatının inkişafı sahəsində en vacib tarixi fakt 1918-ci ilə təsadüf edir. Məhz həmin il azərbaycanlı qadınlar, bir çox Qərb ölkələrindən daha erkən, sərvəmə hüququ qazanıblar. Bu fakt özlüyündə olduqca əhəmiyyətlidir. Belə ki, Azərbaycan qadınlarının tarixən ölkənin kişi əhalisi ilə bərabər hüquqlara, müəyyən sosial statusa nail olmaq yolunda bütün dünyada binciliyinin təsdiqididir. Bu hadisə ölkəmizdə qadın hərəkatının təkamülü üçün yeni perspektivlər açıb. 1921-ci ildə Azərbaycan qadınlarının ilk Qurultayı baş tutub. 1957, 1967, 1972-ci illərdə növbəti qurultaylar keçirilib. 2013-cü ildə keçirilmiş qadınların qurultayı xüsusi əhəmiyyət daşıyır. Qurultay gender problemlərinin həllində əhəmiyyət daşıyan bu istiqamətin gələcək perspektivləri de müzakirə edirdi. Qeyd etmek lazımdır ki, hələ sovet dönməndə Azərbaycan qadınları ictimai həyatın müxtəlif, sahələrində təbii potensialları reallaşdırılmış imkanı qazanıb, qulluğunda rəhbər vəzifələrə irəli çəkiliblər".

Müəllifin fikrincə, qadınların cəmiyyətdə vəziyyətinin dəyişməsi tekə tarixi qanunauyğunluq, cəmiyyətin təkamülü kimi qəbul edilmelidir. Bu proses, eyni zamanda, hər hansı bir ölkədə və ya bölgədə mövcud olan iqtisadi, sosial və mədəni mühitdən, gender bərabərliyi sahəsində həyata keçirilən siyasetdən asılıdır. Elmi-texniki təreqqi bəşəriyyətə bir səra yeni texnoloji nailiyyətlər bəxş edib ki, bu da müxtəlif proseslərin hayata keçirilməsində qadın və kişilərin fiziki imkanları arasında mövcud olan təbii fərqlərin aradan qaldırılmasına və yaxud kəskin surətdə azalmasına xidmət edir. Yeni texnoloji nailiyyətlər, eyni zamanda, qadınların ev işlərinə sərf etdiyi vaxtin qənaətini də təmin edir. Belə bir şərait gender problemlərinin həllinə, yəni qadın-



www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

və kişilərin cəmiyyətdəki vəziyyətində mövcud olan fərqlərin aradan qaldırılmasına xidmət edir. Son zamanlar gender bərabərliyin təmin edilməsi prosesinin daha böyük vüsət alması, qadınların iqtisadi və ictimai fəaliyyətlərə daha geniş cəlb edilməsi müasir texnologiyaların inkişafı ilə əlaqədardır. Bu texnologiyalar qadınlarla evdən çıxmamaq şərtilə, iqtisadi və ya ictimai fəaliyyətə daha fəal məşğul olmaq üçün imkan qazandır.

Qeyd olunduğu kimi, qadınların cəmiyyətdə tutduğu mövqeyə zərərli, milli və dini mədəniyyətdən və digər amillərdən asılıdır. Məsələn, müasir dövrde gender inkişafında yüksək nailiyyətlər əldə efmiş bir çox Qərbi Avropa ölkələrində XX əsrin əvvəllərinə kimi qadınların evdən kanarda işləməsi, muzdla qulluq etməsi əhalinin orta və yüksək təbəqələri üçün qəbulunmaz idi. Sosial baxımdan daha aşağı mövqə tutan və maddi ehtiyacı olan ailələrdən çıxan qadınlar isə muzdla varlı ailələrdən olan qadınlara ev işlərində kömək göstərildilər. Lakin istisnalar da olur. Məsələn, tarixən və hazırda Afrika da məskunlaşan bəzi etnik qruplarda kişi və qadınlar ev işlərinin yerinə yetirilməsində eyni dərəcədə iştirak edirlər. Bu qruplarda qadınlar ictimai işlərə kişilərdən daha çox cəlb edilirlər.

Deməli, gender bərabərliyi fənomeni yalnız müasir problem deyil və əsasən, inkişafda daha yüksək nəticələr əldə etmiş ölkələrə

aid edilə bilməz. Bəzi hallarda gender bərabərliyin təmin edilməsi və bu sahədə əldə edilmiş nailiyyətlər etnik sənənd kimi müşahidə olunmaqdadır.

Azərbaycanda da qadın hərəkatının zəngin tarixi var və ölkənin bu sahədə təcrübəsi digər, xüsusi Şərqi ölkələri üçün olduqca əhəmiyyətli hesab edile bilər. Azərbaycan Respublikası, müstəqilliyini bərpə etdikdən sonra, gender inkişafı sahəsində aparılan siyaset uğurlu, əldə edilmiş nailiyyətlər isə əhəmiyyətlidir. Bu, həm dövlət siyasetini, həm də bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini əhatə edir. Ölkədə gender bərabərliyi sahəsində geniş beynəlxalq əməkdaşlıq həyata keçirilir və Azərbaycanın bir çox gender bərabərliyin təmin olmasına yönəldilmiş beynəlxalq Konvensiyaların iştirakçısıdır.

Qeyd edildiyi kimi, gender problemləri qadınların vəziyyətinin qiymətləndirilməsi və yaxşılaşdırılması kimi əsasən, inkişafda daha yüksək nəticələr əldə etmiş ölkələrə

**Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru**

29 mart 2019-cu il

Xaricdəki missionerlərin hamısı bu dövlətin ayağına gələcək

*Qurban Məmmədov, Orduyan Teymurxan, Vidadi İsgəndərli
və bu kimi əxlaqsızlar Azərbaycanda reallaşdırılan
inqilabi islahatlardan qorxuya düşüblər*

Son dövrlərdə özünü azərbaycanlı adlandıran bir qrup xəyanətkar Avropanın bəzi ölkələrində "siyasi mühacir" adı ilə məskunlaşaraq, Azərbaycan əleyhinə əxlaqsızcasına təbliğat aparır. Bu üzənəriq "vətənşüvənlərin" fəaliyyət trayektoriyasına diqqət etdiyidə, böyük mütəfəkkir Alber Kamyunun "Taun" əsərindəki bir ifadəni xatırlamamaq olmur: "Azadlıq gələndə, təkcə yaxşılıqlar yox, həm də pisliklər azad olur. Həm də Şər daha çox azad olur".

Bəli, bu gün milli mənlik şürurundan, vətəndaşlıq borcuna sadıqlıdan məhrum olan bu alçaq xisletli belearə - Orduyan Teymurxan, Tural Sadıqli, Həbib Müntəzir, Vidadi İsgəndərli, Azər Kazımkəzadə, Qurban Məmmədov, Qənimət Zahid kimi xəyanətkarlar işə rahatlığı, şəxsi ambisiyaları namine Azərbaycan əleyhdarları olan dairələrin, eləcə də, bəzi xarici xidmət orqanlarının tələsinə düşərək, asanlıqla onların əlaltılarına çevriliblər.

Bu, təccüb də doğurmur. Çünkü uzuñ müddətdir ki, ermənipərest qüvvələrin dəyirməsinə su tökməklə məşğul olan bu satqın və xəyanətkar dəstənin son vaxtlarda sosial şəbekələrə antimilli fəaliyyətdəki məqsədləri Azərbaycanda reallaşdırılan inqilabi

islahatlardır. Bu inqilabi islahatlar xaricdəki missionerlərin hamısının canına ele vicvə salıb ki, son anda bu dövlətin ayağına gələcəklər və onu da anlamayan "başları" ilə bu satqınlar şəbəkəsi anlamalıdır. Ki, ölkəmizin əleyhinə apardıqları "qara piar" kampanyasının rəngini gündən-günə nə qədər tündləşdirələr də, heç nəyə nail ola bilməyəcəklər. Çünkü Azərbaycan ictimaiyyəti yaxşı anlayır ki, belearələriancaq onun-bunun bes-üç qəpiyi



ilə səs-səsə verərək, zingildəşirlər.

Bele olan halda, bu gün həmin missionerlər süläsindən olan, Londonda "siyasi mühacirlik" edən, adını "vəkil" qoyub, vəkillikdən başqa hər şeyle məşğul olan Qurban Məmmədovun sosial şəbekələrdəki azgınlığı, Azərbaycan əleyhinə separat çağırışları, separatçılara verdiyi dəstək barede danışmamaq, susmaq elə Q.Məmmədovun əməlləri qədər Vətənə xəyanət etmək deməkdir.

Xəyanətkar

"hüquqşunas"ın quduzuğu

Son günlər xəyanətkar "hüquqşunas", əsində, separatçıların "vəkili" rolunu oynayan Q.Məmmədov Fəxrəddin Abbaszadənin müdafiəsinə qalxmazı heyasızlığın və xəyanətkarlığın həddini keçməsidir. Hakimiyət-xalq birliliyinin daha da möhkəmənmesi həm vətən xainlərinin, həm də onlara dəstək göstərən erməni lobbisinin "kürklərinə bire salıb" və görünən budur ki, əz isteklərinə çata bilmevənler daxillərindəki kinlərini bu vəsitə ilə üzə çıxarmağa cəhd göstərirler. Sosial şəbekələr vastəsilə uzun müddətdir ki, insanları hakimiyət əleyhinə kütləvi itaətsizliyə çağırışlar edən Q.Məmmədov həmin müraciətlərinin nəticəsiz qaldığıını gördükdən sonra daha da quduzlaşır. Q.Məmmədov qardaşına belə güzəşt etməyen dəli ünsürdür. Çünkü ona menəviyyat, ləyaqət və şəref kimi məfhumlar tamamilə yaddır.

Q.Məmmədov və onun kimi "siyasi mühacir" adı ilə ayrı-ayrı Qərb ölkələrində siğınacaq tapan antimilli ənslərlər bu dövlətin ayağına sürüne-sürüne gələcəklər. Atalar yaxşı deyiblər ki, bələdçi qarğı olanın dimdiyi həmişə zibillikdə olar. Çünkü Azərbaycana qarşı aparılan antimilli "savaş"ın sonu iflasa uğrayır.

Rəfiqə Kamalqızı

Bakcell Gəncə şəhərində təşkil edilmiş Novruz şəhərciyinin baş sponsoru olub

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil Internet Provayderi Bakcell ölkəmizdə Novruz bayramı münasibətilə keçirilmiş ümumxalq şənliklərdə aktiv iştirak edib. Şirkət Gəncə şəhərində təşkil edilmiş böyük "Novruz şəhərciyinin" baş sponsoru olub.

Bayram günlərində Gəncənin Heydər Əliyev meydanında salınmış böyük "Novruz şəhərciyində" hündürlüyü 4,5 metr olan nəhəng səməni quraşdırılmış, gün ərzində şəhərciyə gələn qonaqları isə Novruz bayramının əsas atributları olan Kosa, Keçəl və Bahar qızı qarşılıy়ıblar. Şəhərcikdə müxtəlif milli məhsullarının nümayışı və satışı həyata keçirilib, qonaqların və xüsusi olaraq uşaqların asudə vaxtının maraqlı təşkil üçün müxtəlif attraksionlar quraşdırılıb. Novruz şəhərciyində həmçinin Gəncə Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə konsern proqramları təqdim olunub. "Novruz şəhərciyi" Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyətinin təşbbüsü, Gəncə Regional Mədəniyyət idarəsinin və "Gənclənd" ailəvi-istirahət kompleksinin təşkilatçılığı ilə salınır.



Bakcell şirkəti Azərbaycanın milli dəyərləri və mədəni sərvətlərinə bağlılığını bir daha nümayiş etdirərək bayram günlərində Gəncə şəhərində təşkil edilmiş böyük "Novruz şəhərciyinin" baş sponsoru olub. Şəhərcikdə quraşdırılmış Bakcell stendinə gələn qonaqları və xüsusi olaraq uşaqları müxtəlif sürprizlər, əyləncələr və maraqlı hədiyyələr gözləyirdi. Həmçinin burada, qonaqlar "Bakcell"in məhsul və xidmətləri barədə məlumat əldə etmək və pulsuz mobil nömrə almaq im-

kanına malik olublar.

Xatırladaq ki, Bakcell şirkəti Novruz bayramında həm Gəncə şəhərində təşkil edilmiş böyük "Novruz şəhərciyinin" həm də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu idarəsi tərəfindən təşkil edilmiş "Bahar Qalası" festivalının sponsoru olub.

Bakcell şirkətinin dəstəyilə keçirilmiş ümumxalq Novruz şənliklərdə minlərlə vətəndaş və ölkəmizin qonaqları iştirak edib.



Qurban Məmmədov
əmməməli
mollalar kimi
moizələr də deyir

İLHAM

Deyirlər gədanın başına qızıldan tac qoysan, yenə gədadır ki, gəda. Yeni bu kələmin mənası odur ki, qəşəng-qəşəng paltarlar geyinsən də, zər-zibəli villalarda yaşasan da, gözqamasdırıcı avtomobilərdə dövrə vursan da xeyri yoxdur, ağılsız və dayaz düşüncəlisənsə, sənə dəyər verən, hörmət göstərən olmayıcaq.

Qədim hind aforizmində deyildiyi kimi, yaxşı geyinmiş axmaq məclisde ağızını açına qədər parlayacaq. Bu gün isə Azərbaycan cəmiyyətində, istərsə də xaricdə kök salan və əxlaqdan, mənəviyyatdan kənar fəaliyyətlə məşğul olan bəzi müxəlifətlər məhacir ünsürlər boğazdan yuxarı, başlarından böyük ifadələr səsləndirir, fikirlər səsləndirirlər. Hətta Vidadi İsgəndərli, Qurban Məmmədov, Orduyan Teymurxan, Rəfaail Piriyev kimi qurbağa sıfəti yaramazlar özlərini təslim etdiyələr ölkələrin agentura şəbekəsinin gözündə yüksəlmək üçün sosial şəbekələrdə canlı yayım açıb, Azərbaycanın dəyərlərini və simvollarını tehqir edirlər. Bu məxluqlar söyüş söyməkdə bir-biri ilə sanki yarışa giriblər. El məsəlidir, "tay axtarıb, tayıni tapar". Debil V.İsgəndərli ilə ağlında şübhələr olduğu sübuta yetirilən Q.Məmmədovun dost olduğunu və her zaman bir-birine informasiya dəstəyi verdiklərini qeyd etdiyidə, el məsəlinin əsaslı olduğu məlum olur. Özünü tanınmış vəkil kimi ictimaiyyətə təqdim etmeye çalışan, əslində isə, müxəlifət qazanının dibini yalanlaşdırmaq və ona Q.Məmmədov adı və soyadı məxlüq, həyasızcasına və əxlaqsızcasına dövlətimizə qarşı şər və böhran kampaniyası aparır. Onun-bunun qapısında yallanan bu məxlüq mənəviyyatlısı biri olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirir. Zamanında 5 manatlıq kontur üçün qapılar dəlaşan, Pənah Hüseynə, İbrahim İbrahimliyə, Bədreddin Quliyevə yalvarış dolu mesajlar yazan bu məxlüq indi Avropadakı "söyüş qrupu"nun sıralarının genişləndirilməsi üçün pullar paylayır. Söz yox ki, onu təlimatlaşdırın, özü kimi sisəsiz və əxlaqsızlarla ağız-ağıza verib ulamağa məcbur eden anti-Azərbaycan dairələrdir. Xüsusi ilə de, sübuta yetirilə ki, qondarma "hüquqşunası" Ingiltərənin keşfiyyat orqanları ələ alıblar. Hələ orta əsrlərdən başqa ərazilərde yaşayan insanları öz torularına salıb, məkrli planlarının həyata keçirilməsində alet kimi istifadə etmək təcrübəsi olan Ingiltərə xüsusi xidmət organları Q.Məmmədovdan da yararlanmağa çalışırlar. Amma dərk etmirlər ki, Q.Məmmədov istifadə olunmuş, yarasız məxlüqlərdandır. Ondan 8 min dollar qarşılığında o zamankı AXC-Müsavat hakimiyətinin baş naziri olmuş Pənah Hüseyn istifadə edib. Bunu sonralar "Milli Şura"nın sədri Cəmil Həsənli də teledəbatlarda Q.Məmmədovun rəzzillik yağan sıfatına deyib. O da utanıb-qızarmadan "mənzil almaq üçün Pənah bəyin verdiyi 8 min dolları almış oldum" deməkə, satqın birisi olduğunu nümayiş etdirib. Vətən əxlaqından, torpaq təessübündən çox-çox uzaq olan bu xəyanətkar Rusyanın qaranlıq dairələrinin agenti rolunda da çıxış edib. Bu səbəbdən də, 2013-cü ilə ölkəmizdə keçirilən prezident seçkiləri ərefəsi "Milli Şura"nın fəal üzvü olaraq Rusyanın Azərbaycandakı maraqlarının qorunması təmsilcisi kimi çıxışlar edirdi. Ancaq Qərbin və ABŞ-in məkrli dairelərinin ələtləri olan AXCP sədri Əli Kərimli və "Milli Şura"nın rəhbəri Cəmil Həsənli sözlərini bir yere qoyub, Q.Məmmədovu zərərsizləşdirdilər və beləliklə də, o, qurumdan xaric edildi. Bu baxımdan da, Q.Məmmədova tez-tez "Azəri freedom" "televiziyanı" çıxaraq Ə.Kərimlinin və C.Həsənlinin o ki var qabırğalarına döşəyir. "Əhrar" partiyasının sədri, Müsavat partiyasının başşanı Arif Hacılinin qardaşı Vaqif Hacıbəyli sosial şəbekələr paylaşıçı statusunda da qeyd edir ki, uzun illərin tənisi olan Qurban Məmmədov intiqə ustadıdır: "Özü də bu, onun "agent", yaxud guya hakimiyətde kiminse adamı və sair olması ilə bağlı deyil. Sadəcə, bu adamın xarakteri budur. Düzələn deyil. Amma əziyyət çəkib gecə vaxtı bu qeydləri ona görə yazdım ki, bəlkə indiki yaşında ona qarşı qərəzli olmayan 40 illik tanışının fikirlərini nəzəre alıb mövqeyində bəzi korrektlər edə".

Bir sözə, Q.Məmmədov ve Q.Məmmədova bənzəyən iki ayaqlı məxlüqlərin dövlətçiliyə və milli maraqlara zərbə vurmağa hesablanan bədəməllerindən çox yazmaq, çox fikirlər bildirmək olar. Sadəcə, son olaraq, qısa sual yaranır: görəsən, bu məxlüqlərin yalları kəsiləndən sonra nə edəcəklər? Və ya xaricdə onlara "ne millətisiniz" suali ilə müraciət olunanda, hansı üzlə və sıfətlə "azərbaycanlıyam" deyəcəklər?

Bazar iqtisadiyyatı, xüsusi mülkiyyət və insan haqları

Insan haqlarına təsir edən amillər içərisində bazar iqtisadiyyatı da mənfi cəhətlərdən azad deyil. Bunu belə, bazar iqtisadiyyatı, azad rəqabət prinsipləri və demokratik normalar gözlənilərsə, şəxsin dövlətdən asılılığını xeyli dərəcədə aradan qaldırır, onun müstəqil iqtisadi subyekti kimi sərvətini təmin edir, iqtisadi maraq və dinamikanı stimullaşdırır.

Ə.Abbasov yazır: "Bu mənada, bazar iqtisadiyyatını demokratianın, insan haqlarının dayağı sayan tədqiqatçılar haqlıdır. Lakin diger tərəfdən, bazar iqtisadiyyatı, müəyyən mənada, ölkənin iqtisadi müstəqilliyyini risk altına alır, xarici kapitalın ölkəyə axması ilə yanaşı, yerli əhalisi ucuz işçi qüvvəsi rolunu yeri-ne yetirməli olur, çox hallarda onun hüquqları pozulur və azadlıqları məhdudlaşdırılır. Bundan başqa, bazar iqtisadiyyatına keçid sosial tarazlığın ciddi suretdə pozulmasına, əhalinin bir qismının yoxsullaşmasına, digər az bir qismının isə hedziz zənginləşməsi və yeni istismarçılar təbəqəsinin yaranması ilə neticələnir. Bazar iqtisadiyyatına transformasiya dövründə hüququn alılıyi və qanunun hökmranlığı lazımlıca təmin edilmirsə, ədalətsizlik və özbaşınalıq artır, insan əməyi qeyri-qanuni yollarla istismar olunur və bu əməyin nəticələri amansızcasına mənimsenilir. Cəmiyyətin bu formada mövcudluğu şəraitində, aydınları ki, insan hüquq və azadlıqlarının təminat bazası zəifləyir, reallaşma mekanı ve imkani məhdudlaşdır. Belə şəraitdə, həttə yeni texnologiyaların iqtisadiyyatda tətbiqi arzu olunan nəticələri vermir, əksinə, bəzən ele olur ki, istismar səviyyəsi apoge çatır, insan hüquqlarının pozulması daha da xroniki və total xarakter alır. Tarix özü göstərir ki, qabaqcıl texnologiyalar yalnız o vaxt və o yerde lazımi səmərə verir ki, bütövlükde, cəmiyyət hüququn və mənəviiyyat normalarının tələblərinə müvafiq qaydada yaşayır, iqtisadiyyat isə xalqın maraqlarına adekvat surətdə təşkil və idarə olunur, öz fəaliyyətində müasir üsul və formalara arxalanır."

Iqtisadi transformasiyanın mü hüüm tərəfi mülkiyyət məsəlesi ilə bağlıdır. Hər hansı konkret bir cəmiyyətdə insan haqlarının nece və hansı formada qorunması da bu məsələnin hellindən kəndə mümkin deyil. Ümumiyyətlə, mülkiyyətin yaranma və formallaşma prosesinin təhlili göstərir ki, cəmiyyətin inkişafının bütün mərhələlərində istehsal vasitələri və əsas resurslar üzərində mülkiyyət sahibliyi iqtisadi sistemin əsasını təşkil edir. İnsanların həyat tərzi həmişə mülkiyyətə bağlı olmuşdur. Bu mənada, bazar iqtisadiyyatına keçid dövründə ziyalıların vəziyyəti, bəlkə də, daha çox acıcaqlı olmuşdur. Belə ki, ziyalıların mülkiyyətə birbaşa münasibələri yoxdur. Məlumdur ki, bu kateqoriya ya mülkiyyət sahibliyi olmayan insanlar daxildir və yeni mülkiyyət bölgüsü prosesinde onlar iştirakdan kəndə qalmalı olurlar. Dövlət tərəfindən həssas və qayğılı münasibət olmadiqda, ziyalıların böyük qismi çox ağır həyat sürmək zərureti üz-

ləşirlər. Rehbər şəxslərin, rəsmi qurumların biganəliyi və ya saygılılığı, cəmiyyətdə intellekt və zehni əməye xüsusi dəyer kimi baxılmasası, son nəticədə, ziyalıların kütləvi surətdə sosial-iqtisadi haqlarının pozulmasına və intellektual resursların tükənməsinə getirib çıxarır. Dünyada informasiya cəmiyyətlərinin qərarlaşdırığı bir dövrda belə vəziyyət, əlbəttə ki, heç cür məqbul söyleyişlər.

Ə.Abbasov yazır ki, iqtisadi münasibətlər sisteminde mühüm və aparıcı yer tutan mülkiyyət münasibətləri, həmçinin, qeyri-iqtisadi ictimai proseslər güclü təsir qüvvəsinə malikdir. Mülkiyyət, neinki bölgü, istehlak, mübadilə münasibətlərini, eyni zamanda adı insani, milli-ethnik, dini, mədəni-mənəvi, cinsi, sosial və s. münasibətləri də səciyyələndirir. O, forma və xarakterində asılı olaraq, inkişafın mənbəyi rolunda çıxış edə bilər. İnzibati-amırlıq sisteminin təcrübəsi göstərir ki, vahid, yekcins mülkiyyət formasının mövcudluğunu şəraitində inkişaf mənbələri, əslində, fealiyyət göstərmir, yaxud bu fealiyyət qısamüddəti və zeif olur. Yalnız mülkiyyət müxtəlifliyi, alternativlərin potensial fərqlərinin mövcudluğu şəraitində azad rəqabət və inkişaf üçün mənbələr özünü reallaşdırıb, müstəqil iqtisadi subyektlərin sosiumda sərbəst iştirakına yol açılar. Bu şərtlərdən xaricdə hansısa digər hüquqlardan danışmaq əbəsdir. Məhz bu səbəbdən də, demokratikləşmə prosesində azad, sərbəst və sağlam rəqabətə sərkənən iqtisadiyyata keçid prioritet məsələ hesab edilir.

Bazar iqtisadiyyatına transformasiya, bəzi adamların təsəvvür etdikləri kimi, heç də, sadəcə olaraq, kapitalizmə keçidden ibaret deyil. Dövrümüzün tanınmış fikir sahiblərinin qənaətinə görə, əsas məqsəd kapitalizmə yox, demokratik kapitalizmə keçidden ibarət olmalıdır və burada insanlararası etibar, inam və qarşılıqlı etiraf mühüm əhəmiyyət kesib etməlidir. Tanınmış amerikalı alim Frensis Fukuyama son əsəriyində yazır ki, demokratik kapitalizmdən başqa, dünya ölkələri üçün perspektivli model qalmayıb. Yalnız demokratik kapitalizm istiqamətində iqtisadi və siyasi təşkilatlanmanın optimallaşması mümkün kündür.

Qeyd etmək istərdik ki, demokratik kapitalizm istiqamətində transformasiyanın mühüm və zəruri dayağıni F.Fukuyama mədəniyyət amilində, insanı əlaqələrdə, dini-mədəni müxtəlifliyə həssas münasibətə görür. Bu barədə onun "Etibar: sosial vezilətlər və çiçəklənməyə yol" əsərində olduqca maraqlı, dərin məzmunlu fikirlər irəli sürürlər.

Postsovet ölkələrində hal-hazırda da yaşanan transformasiya prosesi, bütün müxtəlifliklərə baxmayaq, qapalı cəmiyyətdən açıq cəmiyyətə keçidden ibarətdir ki, burada da ayrı-ayrı mərhələlərin mövcudluğunu qanunayğun haldır. Hər bir ölkə üçün müvafiq mərhələlərin öz spesifikasiyi vardır. Bu spesifikasiya isə, ilk növbədə, demokratik kapitalizmə doğru transformasiya prosesində elə edilmiş nailiyyətlər, cəmiyyət həyatında demokratik prinsip və normaların, insanı birləşdirən mədəniyyətinin, qaydalarının qərarlaşması ilə bağlıdır. Siyasi mədəniyyət-

tin də keyfiyyət səviyyəsi, məhz bu amillərə şərtlənir.

Ə.Abbasov yazır ki: "Siyasi sistemin inkişaf və sivillik göstəricisi olan siyasi mədəniyyət, bütövlükde, cəmiyyətə məxsus birləşəşəyəş medəniyyətinin mühüm tərkib hissəsidir. Birləşəşəyəş və birləşəfəaliyyət medəniyyəti yüksək olan cəmiyyətlərdə qarşılıqlı inam, etibar özünü göstərir və insan haqları daha da qənaətbəxş surətdə gözlənilir. Bir növ, ənənəviləşmiş vərdiş və səslişmə əsasında insan hüquq və azadlıqları təmin olunur, insanlarası əlaqələr, dövlət-şəxsiyyət münasibətləri səmimi və şüurlu inama, qarşılıqlı etimada söykənir." Məhz belə şəraitdə sosial-iqtisadi edaletsizlik, haqsızlıq sindromu aradan götürülür, hər bir kəs, peşəsindən və gördüyü işdən, etnik, dini və mədəni mənşələrdən ideya-siyasi baxışlarından asılı olmayıaraq, öz istedadı, zəhməti və qabiliyyətinin müqabilində adekvat dəyərini alır, ictimai etiraf qazanır. Ümumiyyətə, E.Fukuyamanın göstərdiyi kimi, istimai etiraf - inkişaf və tərəqqinin başlıca stimulverici amillərindən. Xüsusi mülkiyyətçilik və bazar iqtisadiyyatı şəraitində demokratikləşmənin başlıca şartı insan haqlarının etibarlı təmin olunmasıdır ki, burada da, ilk növbədə, siyasi hakimiyyətin və dövlətin üzərinə böyük missiya düşür. Dövlət xüsusi mülkiyyəti və sağlam rəqabəti müdafiə etməli, antiinħisar siyaseti aparmağa, eyni zamanda, cəmiyyətin bütün üzvləri üçün "düzgün oyun" qaydalarının işlənməsinə və tətbiqinə çalışmalı, maraq və mənafelərin ədalət prinsipinə əsasən, tarazlaşdırılmasına nail olmalıdır. Həmçinin, çətin və ağırki keçid dövründə cəmiyyət üzvlərinin sosial müdafiəsi dövlətin ümde vəzifəsi hesab olunur. Hər bir insan emin olmalıdır ki, o öz zəhmətinə, istedad və bacarığına müvafiq surətdə işlə və evlə, ictimai etiraf və hörmətə, pensiya və digər sosial qayğılarla təmin ediləcək. Bəşəri təcrübə göstərir ki, yalnız bu halda cəmiyyət stabil və dinamik inkişafə, xalqın rifah halının yüksəlməsinə nail ola bilər.

Müəllifin fikrincə, ən başlıca məsələ ondan ibarətdir ki insanların özünüüfadəsi və özünüütdən üçün yol açılsın və şərait yaradılsın. Onların cəmiyyətdə bərabər hüquqlu iştirakına imkan verilsin, hər bir konkret şəxsin iradə azadlığı, seçib-seçilmək hüququnu qorunsun. Vacibdir ki, xalq öz siyasi hakimiyyəti formalaşdırıb bilsin və milli elitanın transformasiyasında söz sahibi olsun, yeni nəslin, gənclərin sosiumda feal və yaradıcı iştirakına perspektivlər açılsın, "sosial liftlərin" qanunun və ədalət çərçivəsində etibarlı fealiyyətine zəminlər və mexanizmlər yaradılsın. Bu məsələlərdə subyektiv, tərəfli, konyuktur yanaşmalar tamamilə kənara atılıraq, peşəkarlıq, qabiliyyət və istedad yüksək dəyərləndirilməlidir. Məhz belə olarsa, Prezident İlham Əliyevin dəfələrlə vüguladığı kimi, biz neft kapitalını insan kapitalına çevire bilerik.

Qeyd edim ki, iqtisadi müstəvilde insan hüquqlarına ən keşkin mənfi təsir göstərən səbəblərdən biri 90-ci illərin əvvəllerində monetarist siyasetin tətbiqi ilə bağlı olmuşdur. Monetarizmin mütləq və yegan-

tin də keyfiyyət səviyyəsi, məhz bu amillərə şərtlənir.

Ə.Abbasov yazır ki: "Siyasi sistemin inkişaf və sivillik göstəricisi olan siyasi mədəniyyət, bütövlükde, cəmiyyətə məxsus birləşəşəyəş medəniyyətinin mühüm tərkib hissəsidir. Birləşəşəyəş və birləşəfəaliyyət medəniyyəti yüksək olan cəmiyyətlərdə qarşılıqlı inam, etibar özünü göstərir və insan haqları daha da qənaətbəxş surətdə gözlənilir. Bir növ, ənənəviləşmiş vərdiş və səslişmə əsasında insan hüquq və azadlıqları təmin olunur, insanlarası əlaqələr, dövlət-şəxsiyyət münasibətləri səmimi və şüurlu inama, qarşılıqlı etimada söykənir." Məhz belə şəraitdə sosial-iqtisadi edaletsizlik, haqsızlıq sindromu aradan götürülür, hər bir kəs, peşəsindən və gördüğü işdən, etnik, dini və mədəni mənşələrdən ideya-siyasi baxışlarından asılı olmayıaraq, öz istedadı, zəhməti və qabiliyyətinin müqabilində adekvat dəyərini alır, ictimai etiraf qazanır. Ümumiyyətə, E.Fukuyamanın göstərdiyi kimi, istimai etiraf - inkişaf və tərəqqinin başlıca stimulverici amillərindən. Xüsusi mülkiyyətçilik və bazar iqtisadiyyatı şəraitində demokratikləşmənin başlıca şartı insan haqlarının etibarlı təmin olunmasıdır ki, burada da, ilk növbədə, siyasi hakimiyyətin və dövlətin üzərinə böyük missiya düşür. Dövlət xüsusi mülkiyyəti və sağlam rəqabəti müdafiə etməli, antiinħisar siyaseti aparmağa, eyni zamanda, cəmiyyətin bütün üzvləri üçün "düzgün oyun" qaydalarının işlənməsinə və tətbiqinə çalışmalı, maraq və mənafelərin ədalət prinsipinə əsasən, tarazlaşdırılmasına nail olmalıdır. Həmçinin, çətin və ağırki keçid dövründə cəmiyyət üzvlərinin sosial müdafiəsi dövlətin ümde vəzifəsi hesab olunur. Hər bir insan emin olmalıdır ki, o öz zəhmətinə, istedad və bacarığına müvafiq surətdə işlə və evlə, ictimai etiraf və hörmətə, pensiya və digər sosial qayğılarla təmin ediləcək. Bəşəri təcrübə göstərir ki, yalnız bu halda cəmiyyət stabil və dinamik inkişafə, xalqın rifah halının yüksəlməsinə nail ola bilər.

Müəllifin fikrincə, ən başlıca məsələ ondan ibarətdir ki insanların özünüüfadəsi və özünüütdən üçün yol açılsın və şərait yaradılsın. Onların cəmiyyətdə bərabər hüquqlu iştirakına imkan verilsin, hər bir konkret şəxsin iradə azadlığı, seçib-seçilmək hüququnu qorunsun. Vacibdir ki, xalq öz siyasi hakimiyyəti formalaşdırıb bilsin və milli elitanın transformasiyasında söz sahibi olsun, yeni nəslin, gənclərin sosiumda feal və yaradıcı iştirakına perspektivlər açılsın, "sosial liftlərin" qanunun və ədalət çərçivəsində etibarlı fealiyyətine zəminlər və mexanizmlər yaradılsın. Bu məsələlərdə subyektiv, tərəfli, konyuktur yanaşmalar tamamilə kənara atılıraq, peşəkarlıq, qabiliyyət və istedad yüksək dəyərləndirilməlidir. Subyektiv isteklərdən, şəxsi və qrup maraqlarından qaynaqlanmayan bu müdaxilə keçid dövründə, əsasən, yeni iqtisadi təfəkkür tipinin formalaşması, iqtisadiyyatın tətbiyi və təreqqiye tekən veren mexanizmlərin yaradılması, sahibkarlıq hissini güclənməsi, rüşvət və korrupsiyanın qarşısının alınması, milli gəlirin ölkə maraqlarından və xalq mənafeyindən çıxış edilərək, səmərəli və düzgün bələşdürülməsi, müxtəlif vacib istehsal sahələrinin, əhalinin ayrı-ayrı kategoriyalarının və dövlətin özünün birgə maraqlarının təmin olunması, elmi-texniki, texnoloji və innovasiyon siyasetin həyata keçirilməsi, investisiya və maliyyə-kredit siyasetinin təkmilləşdirilməsi, sosial maraq və mənafelərin ədalətli surətdə ödənilməsi, "memur iqtisadiyyatı" və inhişarlılıq qarşılığı təsirli məbarizənin aparılması kimi məqsədlərlə xidmet etməlidir ki, formalşmış sağlam iqtisadi ziymənde insan haqları da etibarlı təmin olunsun.

Cəmiyyət ne qədər çox bazar iqtisadiyyatının formallaşması istiqamətində fealiyyət göstərsə, xüsusi mülkiyyətçiliyə ne qədər geniş meydən verirse, bir o qədər də dövlət iqtisadiyyata öz düşünülmüş, konstruktiv müdaxiləsini intensivləşdirməli və gücləndirməlidir. Subyektiv isteklərdən, şəxsi və qrup maraqlarından qaynaqlanmayan bu müdaxilə keçid dövründə, əsasən, yeni iqtisadi təfəkkür tipinin formalaşması, iqtisadiyyatın tətbiyi və təreqqiye tekən veren mexanizmlərin yaradılması, sahibkarlıq hissini güclənməsi, rüşvət və korrupsiyanın qarşısının alınması, milli gəlirin ölkə maraqlarından və xalq mənafeyindən çıxış edilərək, səmərəli və düzgün bələşdürülməsi, müxtəlif vacib istehsal sahələrinin, əhalinin ayrı-ayrı kategoriyalarının və dövlətin özünün birgə maraqlarının təmin olunması, elmi-texniki, texnoloji və innovasiyon siyasetin həyata keçirilməsi, investisiya və maliyyə-kredit siyasetinin təkmilləşdirilməsi, sosial maraq və mənafelərin ədalətli surətdə ödənilməsi, "memur iqtisadiyyatı" və inhişarlılıq qarşılığı təsirli məbarizənin aparılması kimi məqsədlərlə xidmet etməlidir ki, formalşmış sağlam iqtisadi ziymənde insan haqları da etibarlı təmin olunsun.

Vahid Ömrərov,
fəlsəfa üzrə fəlsəfa doktoru



KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Türkiyədə 1300 il yaşı olan Tövrat nüsxəsi tapılıb

Türkiyənin təhlükəsizlik xidmətinin əməkdaşları Afyonkarahisar vilayətində 1300 il yaşı olan Tövrat nüsxəsini müsadiqə ediblər. Anadolu agentliyi xəbər verir ki, polis əməkdaşları yəhdilərin müqəddəs kitabının ən qədim nüsxələrdən birini adı açıqlanmayan şəxsin avtomobilini yoxladıqları zaman aşkar ediblər. Türkiyə milli təhlükəsizlik xidmətinin göstərişi ilə avtomobilin sahibinin və həbs edilmiş daha 5 nəfərin adları gizli saxlanılır. Dəri səhifələrdə yazılmış mətni və qalın dəri üzlüyü olan kitabıñın dəyərinin milyonlarla dollar olduğunu bildirilir.



Dondurulmuş limon bakteriya əleyhina təsir göstərir



Organizm üçün çox faydalı olan təbii vasitələrdən biri de dondurulmuş limondur. Dondurulandan sonra limonun qabığı daha yumşaq və istifadə üçün yararlı olur. AZERTAC tibbi saytlara istinadla xəbər verir ki, ondan mütemadi istifadə insult riskini azaldır, xərçəngin profilaktikasını təmin edir, immun sistemini gücləndirir, iltihabın müalicəsində tətbiq edilir. Bununla yanaşı, ondan istifadə edilməsi həm də bakteriya əleyhine təsir göstərir, asmanın əlamətlərini azaldır. Dondurulmuş limon depressiya və həyəcan hissi ilə mübarizədə de yaxşı vasitədir, böyrəkləri və qaraciyəri təmizləyir.


Araşdırımlar göstərir ki, limon qabığı kimyaterapiya və şüa terapiyası ilə yanaşı tətbiq ediləndə xərçəngin ondan artıq növü ilə mübarizədə uğurlu nəticəyə səbəb olur.

Çaydan düzgün istifadə edilməsi faydalı nəticələr verir

Cəyən yaşıl, qara və ağ növləri var və onu düzgün qəbul etmədikdə faydasından çox zərəri olur. AZERTAC tibbi saytlara istinadla xəbər verir ki, bir çox xəstəliklərin qarşısının alınmasında çay faydalı vətəsidir. Ancaq çaydan düzgün istifadə ediləndə onun xeyrini görmək olar. Qida təhlükəsizliyi mütəxəssisləri hər gün insanın 400-600 milliqram, yaxud 4 stekan yaşıl çay içməsinin vaciblığını bildirlərlər. Hər gün içilən 1 stekan qara çay isə zehni qüvvətləndirir. Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət yetirilməlidir.

Keyfiyyətli və yaxşı dəmlənilmiş çay baş ağrılarını, fiziki və zehni yorğunluğu aradan qaldırır. Qara çayın tərkibində mərkezi sinir sistemi üçün çox vacib olan kofein var. Həmin madde yorğunluğu aradan qaldırır, ürək döyüntülərinin sayını artırır, beyinin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Bununla yanaşı qara çayın tərkibindəki saponinlər iltihab əleyhinə təsir göstərir.

Çayın düzgün hazırlanması çox vacib məsələdir. Bunun üçün şüşə, saxsı və çini dəm çayniklərindən istifadə etmək lazımdır. Çayı dəmlədikdən sonra bir saat ərzində içmək məsləhət görülür.



ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin II kurs telesəsi Əhmədova Bəsti Cavanşir qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

"Nar" abunəçilərinin nəzərinə!

09.04.2019-cu il tarixindən etibarən, "Nar"ın korporativ tariflərində dəyişikliklər olacaq. Daha ətraflı məlumatı www.nar.az saytından əldə edə bilərsiz.

Ses

Son səhifə

29 mart

Bakıda keçiriləcək dünya kubokuna 200-dən çox idmançı qatılacaq

Aprelin 26-28-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Batutçulardan və idman gimnastlarından sonra bu dəfə meydancanı gimnastikanın ən zərif nümayəndəleri təhvil alaraq güclərini sınayaçaqlar. Azərbaycan Gimnastika Federasiyasının saytında yer alan məlumatə görə, ilkin qeydiyyat siyahısına əsasən, artıq 39 ölkədən 200-dən çox gimnastın kubok yarışlarında mübarizə aparacağı gözlənilir. Üç gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Yarışın ilk iki günündə təsnifat mərhələləri təşkil olunacaq. Həmcinin coxnövçülüq üzrə ən yüksək xal toplaşmış 8 fərdi gimnast, həmcinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həllədici final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xalını yığan gimnast və qrup komandasına ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.



"Manchester Yunayted" Ole Qunner Sulşer ilə yeni müqavilə imzalayıb



İngilterənin "Manchester Yunayted" futbol klubunun baş məşqçisi Ole Qunner Sulşer komanda ilə yeni müqavilə imzalayıb. Klubun saytında yer alan məlumatə görə, yeni müqaviləyə əsasən, 46 yaşlı mütəxəssis 2022-ci ilin yayınadək Manchester təmsilçisini çalışdıracaq.

Sulşer ötən ilin dekabrından "Manchester Yunayted"ə müvəqqəti baş məşqçi təyin olunub. O, portuqaliyalı Joze Mourinonu əvəzləyib. Onun rəhbərliyi altında komanda 19 görüsün 14-də qələbə qazanıb. Manchester təmsilçisi hazırlıcaq İngilterə çempionatında 30 oyundan sonra 58 xalla 5-ci pillədə qərarlaşıb. UEFA Çempionlar Liqasında isə "Manchester Yunayted" dördədbir final mərhələsində "Barselona" ilə görüşəcək. Görüşlər aprelin 10-da və 16-da keçiriləcək.

Ukraynalı boksçu dünya çempionu titulundan imtina edib



Ukraynalı peşəkar boksçu Aleksandr Usik Ümumdünya Boks Assosiasiyanın (WBA) birinci ağır çeki dərcəsində dünya çempionu titulundan və rusiyalı Denis Lebedev ilə döyüsdən imtina edib. TASS agentliyi xəbər verir ki, idmançı bu barədə "Instagram" səhifəsində məlumat verib. Bundan əvvəl Ümumdünya Boks Assosiasiyanı A.Usikə D. Lebedev ilə titul uğrunda döyüşməyi təklif edib. Lakin boksçu döyüsdən və kəmərdən imtina edib. "Mən kəmərdən imtina edirəm. Çünkü super ağır çeki döyüşməyi qərara almışam. Qoy boksçular onun uğrunda döyüşsünələr", - deyə boksçu bildirib. Qeyd edək ki, idmançı Dünya Boks Şurasının (WBC), Dünya Boks Təşkilatının (WBO), Dünya Boks Assosiasiyanın (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) versiyaları üzrə dünya çempionu titullarını qazanıb. Otuz iki yaşlı ukraynalı boksçunun peşəkar ringdə 16 qələbəsi (12 nokaut) var.



"Real" yay transfer pəncərəsi üçün 500 milyon avro ayırdı

İspaniyanın "Real" futbol klubunun prezidenti Florentino Peres yay transfer pəncərəsi üçün 500 milyon avro vəsait ayırdı. İspaniya KİV-lərinin yazdıǵına görə, Madrid təmsilçisi yay transferi pəncərəsində Pol Poqba ("Manchester Yunayted"), Kilyan Mbappe ("Paris Sen-Jermen"), Nqole Kante və Eden Hazard ("Çelsi") transfer etmək istəyir.

Madrid "Real"ının yeni baş məşqçisi Zinəddin Zidan bu futbolçuların transferini komandanın qarşısına məqəsəd qoyub. Qeyd edək ki, Madrid təmsilçisi fransızlı hücumçu Kilyan Mbappə 280 milyon avroluq təklif göndərib.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses"in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500